

TEST: 1613#01#Y14#01QIYABI

Test	1613#01#Y14#01qiyabi
Fənn	1613 - Müəssisənin avtomatlaşdırılmış informasiya sistemi
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	160 (32 %)
Suallardan	500
Bölmələr	43
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İnformasiya texnologiyasının inkişafı necə mərhələdən ibarətdir: (Çəki: 1)

- ☒ 4
☐ 7
☐ 12
☐ 8
☐ 9

Sual: İnformasiya texnologiyasının inkişafı birinci mərhələsi hansı illəri əhatə edir: (Çəki: 1)

- ☒ 1960-1970
 - ☐ 1952-1962
 - ☐ 1932-1942
 - ☐ 1950-1960
 - ☐ 1956-1966
-

Sual: İnformasiya texnologiyasının inkiçafı birinci mərhələsi hansı illəri əhatə edir: (Çəki: 1)

- ☒ 1970-1980
 - ☐ 1960-1970
 - ☐ 1965-1975
 - ☐ 1955-1965
 - ☐ 1969-1979
-

Sual: İnformasiya texnologiyasının inkiçafı birinci mərhələsi hansı illəri əhatə edir: (Çəki: 1)

- ☒ 1980-1990
 - ☐ 1960-1970
 - ☐ 1970-1980
 - ☐ 1964-1974
 - ☐ 1961-1971
-

Sual: İnformasiya texnologiyasının inkiçafı birinci mərhələsi hansı illəri əhatə edir: (Çəki: 1)

- ☒ 1980 –ci illərdən sonrakı dövrü
 - ☐ 1960 –ci ildən sonrakı dövr
 - ☐ 1970-ci ildən sonrakı dövrü
 - ☐ 1965-ci ildən sonrakı dövrü
 - ☐ 1958-ci ildən sonrakı dövrü
-

Sual: İnformasiya texnologiyasının işlənməsinin IY mərhələsində nəzərdə tutulan problem məsələ: (Çəki: 1)

- ☒ fərdi kompüterlərin potensialardan tam istifadə edilməsi.
 - ☐ fərdi kompüterlərin potensialardan tam istifadə edilməsi.
 - ☐ kompüterlərdən pərakəndə halda istifadə
 - ☐ konkret məsələ həllinə üstünlük
 - ☐ tətbiqi proqram paketlərindən az istifadə etmək
-

Sual: İnformasiya texnologiyasının işlənməsinin IY mərhələsində nəzərdə tutulan problem məsələ: (Çəki: 1)

- ☒ sistemin modul quruluşunun təmin edilməsi
 - ☐ sistemin modul quruluşu ilə təmin edilməsi
 - ☐ sistemdə qeyri mərkəzləşdirilmiş modul quruluşundan istifadə
 - ☐ sistemin çevikliyinə təsir edən amillər
 - ☐ sistemin çevikliyinə aşağı salınması
-

Sual: İnformasiya texnologiyasının inkişafının IY mərhələsində nəzərdə tutulan problem: (Çəki: 1)

- ☒ sistemin saxlanma xərclərinin kəskin aşağı salınması
 - ☐ sistemin saxlanma xərclərinin artırılması
 - ☐) sistemin saxlanma xərclərinin stabilliyi
 - ☐ sistemin saxlanma xərclərinin max çoxaldılması
 - ☐ sistemin saxlanma xərclərinin çoxaldılması
-

Sual: Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının IY mərhələsində nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ sistemin saxlanma xərclərinin çoxalması
 - ☐ fərdi kompüterlərin pərspektivindən tam istifadə
 - ☐ sistemin modul quruluşunun təmin edilməsi
 - ☐ sistemin resurslarına qənaət
 - ☐ sistemin çevikliyinin təmin edilməsi
-

Sual: Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının IY mərhələsində nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ sistemin konfigurasiyasının stabilliyi
 - ☐ sistemin saxlanma xərclərinin azadılması
 - ☐ sistemin konfigurasiyasının dinamikliyi
 - ☐ sistemin çevikliyinin dinamikliyi
 - ☐ bölüşdürülmüş işləmə mühitinin potensialının
-

Sual: Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının IY mərhələsində nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının
 - ☐ fərdi kompüterlərin pərspektivindən tam istifadə
 - ☐ fərdi kompüterlərin pərspektivindən tam istifadə
 - ☐) sistemin modul quruluşunun təmin edilməsi
 - ☐ sistemin çevikliyinin təmin edilməsi
-

Sual: Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının IY mərhələsində nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ sistemin konfigurasiyasının stabilliyi
 - ☐ sistemin saxlanma xərclərinin azadılması
 - ☐ sistemin konfigurasiyasının dinamikliyi
 - ☐ sistemin çevikliyinin dinamikliyi
 - ☐ bölüşdürülmüş işləmə mühitinin potensialının
-

BÖLMƏ: 0102

Ad	0102
Suallardan	12
Maksimal faiz	12

Sual: Bu problemlərin hansı informasiyanın işlənməsinin inkişafının IY mərhələsində nəzərdə tutulmur? (Çəki: 1)

- ☒ qeyri mərkəzləşdirilmiş qaydada istifadə
- ☐ qeyri mərkəzləşdirilmiş qaydada istifadə
- ☐ fərdi kompüterlərin potensialından tam istifadə edilməsi
- ☐ sistemin resurslarına qənaət
- ☐ sistemin çevikliyinin təmin edilməsi

Sual: Bunlardan hansı kursun predmetidir? (Çəki: 1)

- ☒ verilən əməliyyatların avtomatlaşdırılması
- ☐ verilən əməliyyatların avtomatlaşdırılması
- ☐ layihələşdirmə
- ☐ səmərəliliyin müəyyən edilməsi
- ☐ texniki tapşırıq

Sual: Kursun məzmunu: (Çəki: 1)

- ☒ texniki – iqtisadi layihələndirmə
- ☐ əməliyyatların müəyyən edilməsi
- ☐ texniki – iqtisadi tapşırıq
- ☐ xərclərin müəyyən edilməsi
- ☐ sistemin təşkili

Sual: Bunlardan hansı informasiyadır? (Çəki: 1)

- ☒ çevrilmə obyektidir
- ☐ çevrilməyə məruz qalmır
- ☐ bilik kecmir
- ☐ yenilik vermir
- ☐ ölçü vahidi yoxdur

Sual: Bunlardan hansı informasiyadır? (Çəki: 1)

- ☒ biliyimizin artımı
- ☐ bilik artımı yoxdur
- ☐ köhnəlikdir
- ☐ yenilik vermir
- ☐ ölçüyə çəlmir

Sual: Aşağıda göstərilənlərdən hansı informasiyadır? (Çəki: 1)

- ☒ çevrilmə obyektidir
- ☐ xəbərdir
- ☐ veriləndir

- ☐ məlumatdır
 - ☐ həm məlumatdır, həm də xəbər
-

Sual: Bunlardan hansı informasiya deyildir (Çəki: 1)

- ☒ xəbər obyektidir
 - ☐ saxlama və ötürülmə obyektidir
 - ☐ saxlama və çevrilmə obyektidir
 - ☐ saxlama, ötürmə və çevrilmə obyektidir
 - ☐ Butun cavablar düz deyil
-

Sual: Bunlardan hansı daha giriş məhfumdur (Çəki: 1)

- ☒ məlumat
 - ☐ informasiya
 - ☐ informasiya
 - ☐ verilən
 - ☐ verilən
-

Sual: Kibernetikanın əsas anlayışı hansıdır? (Çəki: 1)

- ☒ informasiya
 - ☐ xəbər
 - ☐ verilən
 - ☐ məlumat
 - ☐ xəbər və məlumat
-

Sual: Sistemin fəaliyyəti bunlardan hansından daha çox asılıdır (Çəki: 1)

- ☒ informasiya
 - ☐ xəbər
 - ☐ verilən
 - ☐ məlumat
 - ☐ xəbər - məlumat
-

Sual: Bunlardan hansı bilik anlayışına xasdır. (Çəki: 1)

- ☒ yüksək quruluşa malik olması
 - ☐ sadə quruluşa malik olması
 - ☐ mürəkkəb quruluşa malik olması
 - ☐ sabit quruluşa malik olması
 - ☐ qeyri sabit quruluşa malik olması
-

Sual: Bunlardan hansı bilik anlayışına xasdır. (Çəki: 1)

- ☒ maşın proqramının çağırmaq qabiliyyəti
 - ☐ maşın proqramı haqqı zəif biliyə malik olması]
 - ☐ maşın proqramına müraciət edə bilməmək
 - ☐ sadə maşın proqramlarına müraciət
 - ☐ sadə maşın proqramlarına müraciət
-

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı informasiya resursudur (Çəki: 1)

- ☒ elmi və təcrübi fəaliyyətdə əldə edilir
- ☐ İnro qeyri – müəyyən şəraitdə əldə edilir
- ☐ təsadüfən əldə edilir
- ☐ kör təbii əldə edilir
- ☐ elmi əsas olmaqdan əldə edilir

Sual: İnformasiya resurslarının müsbət təsir obyektləri hansıdır (Çəki: 1)

- ☒ istehsalın həcmnin artmasına
- ☐ istehsalın həcmnin azalmasına
- ☐ istehsalın həcminin sabilliyinə
- ☐ istehsalın həcmnin gerilməsinə
- ☐ istehsalın həcmnin kəskinliyin azalmasına

Sual: İnformasiya resursları müsbət təsir obyekti hansıdır (Çəki: 1)

- ☒ səmərəliliyi yüksəldir
- ☐ səmərəliliyi aşağı salır
- ☐ səmərəliliyi sabit saxlayır
- ☐ dolayı səmərəliliyi mənfi təsis göstərir
- ☐ ümumi səmərəliliyi aşağı düşür

Sual: İnformasiya resurslarının təkrar istehsalın hansı fazadan ibarətdir (Çəki: 1)

- ☒ yaranma
- ☐ əldə edilmə
- ☐ yayılmamaq
- ☐ istifadə olunmayan
- ☐ cari məruz qalmayan

Sual: İnformasiya resurslarının təkrar istehsalın hansı fazadan ibarətdir (Çəki: 1)

- ☒ yayılma
- ☐ yayılmayan
- ☐ istifadə edilməyən
- ☐ yaranmayan
- ☐ yayılmayan və istifadə edilməyən

Sual: İnformasiya resurslarının təkrar istehsalın hansı fazadan ibarətdir (Çəki: 1)

- ☒ istifadə
 - ☐ istifadəsis
 - ☐ yaranmayan
 - ☐ yayılmayan
 - ☐ istifadəsiz və yayılmayan
-

Sual: İstifadə zamanı informasiya sərf olunurmu (Çəki: 1)

- ☒ informasiya sərf olunmur
 - ☐ informasiya sərf olunur
 - ☐ informasiya az sərf olunur
 - ☐ informasiyanın yarısı sərf olunur
 - ☐ tamamilə sərf olunur
-

Sual: Bunlardan informasiyanın aktuallığını əks etdirən hansıdır (Çəki: 1)

- ☒ vaxt
 - ☐ məhsuldar qüvvələr
 - ☐ istehsalat münasibətləri
 - ☐ məhsuldarlıq
 - ☐ səmərəlilik
-

Sual: Bunlardan hansı informasiya əsas fondlarıdır (Çəki: 1)

- ☒ Bir ildən artıq istifadə müddətinə malik
 - ☐ Gündəlik istifadəyə malik
 - ☐ dekadalıq istifadəyə malik
 - ☐ 10 günlük istifadəyə malik
 - ☐ Rüblik istifadəyə malik
-

Sual: Bunlardan hansı innformasiya dövriyyə fondudur (Çəki: 1)

- ☒ Bir ildən az
 - ☐ Bir ildən iki ilə qədər
 - ☐ İki ilə qədər
 - ☐ Bir ildən çox
 - ☐ Üç ilə qədər
-

BÖLMƏ: 0201

Ad	0201
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İnformasiyanın ölçülməsinə uğurluyanaşma kimi məxsusdur (Çəki: 1)

- ☒ Şennon
 - ☐ Arximedə
 - ☐ Nyutona
 - ☐ Qaliley
 - ☐ Leybnitsə
-

Sual: Bunlardan hansı iqtisad informasiyadır. (Çəki: 1)

- ☒ Xalq təsərrüfatının ayrı-ayrı bölmələrində sirkulyasiya edən informassiyadır
 - ☐ Texnoloqiya proseslərinin idarə edilməsində istifadə olunan məlumat
 - ☐ İstehsal prosesində istifadə olunan bilqilər
 - ☐ Mühəndis məsələlərində istifadə olunan verilənlər
 - ☐ Riyazi məsələlərin həllində istifadə edilən məlumatlar.
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətidir. (Çəki: 1)

- ☒ İqtisadi təsərrüfat fəaliyyətini natural və dəyər göstəriciləri ilə əks etdirir
 - ☐ Texniki informasiyanı natural formada əks etdirir
 - ☐ Texniki informasiyanı dəyər formasında əks etdirir
 - ☐ Texniki informasiyanı həm natural, həm də dəyər formasında əks etdirir.
 - ☐ Texnoloji prosesləri dəyər formasında əks etdirir
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətidir (Çəki: 1)

- ☒ İqtisadi informasiya diskretdir
 - ☐ fasiləsiz emal edilir
 - ☐ fasiləsiz qəbul edilir
 - ☐ fasiləsiz qeyd edilir
 - ☐ fasiləsiz ötürülür
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətidir (Çəki: 1)

- ☒ Müxtəlif maddi daşıyıcılarda qeyd edilir
 - ☐ Ancaq adi daşıyıcıda qeyd edilir
 - ☐ Ancaq prifolentdə qeyd edilir
 - ☐ ancaq maqnit lrintində qeyd edilir
 - ☐ ancaq disketlərdə qeyd edilir
-

Sual: Bulardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətidir (Çəki: 1)

- ☒ İqtisadi informasiya kütləvi və təkrarlanandır
 - ☐ İqtisadi informasiya kütləvi olmur
 - ☐ İqtisadi informasiya təkrərlənmir
 - ☐ İqtisadi informasiya cox sadədir
 - ☐ İqtisadi informasiya xaotikliyə malikdir
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətdir (Çəki: 1)

- ☒ Qruplaşdırma əlamətləri çox saylıdır
 - ☐ Qruplaşdırma əlamətləri az saylıdır
 - ☐ Qruplaşdırma sadədir
 - ☐ Qruplaşdırmaya məruz qalmır
 - ☐ Az saylı qruplaşdırma əlamətləri var.
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici xüsusiyyətdir (Çəki: 1)

- ☒ İqtisadi informasiya uzun müddətə saxlanılır
 - ☐ İqtisadi informasiya saxlanmır
 - ☐ İqtisadi informasiya az bir müddət üçün saxlanılır
 - ☐ İqtisadi informasiya ancaq dekadalıq saxlanılır
 - ☐ İqtisadi informasiya ancaq beş qünlük saxlanılır
-

Sual: Bunlardan hansı stabillik əmsalını əks etdirir (Çəki: 1)

- ☒ $K_{st} = D/U = D/(D+U)$
 - ☐ $K_{st} = D/U + 1$
 - ☐ $K_{st} = 1 - (D/U)$
 - ☐ $K_{st} = D - (1/U)$
 - ☐ $K_{st} = (1/U) + D$
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın quruluşunu yaxındır (Çəki: 1)

- ☒ İnformasiyanın quruluşuna
 - ☐ məlumatların quruluşuna
 - ☐ xəbərlərin quruluşuna
 - ☐ verilənlərin quruluşuna
 - ☐ kodun quruluşuna
-

Sual: İnformasiyanın quruluş elementlərinə ayrılmasında aşağıdakı prinsiplərdən hansına üstünlük verilir (Çəki: 1)

- ☒ ierarxik prinsipə
 - ☐ modifikasiya prinsipinə
 - ☐ unifikasiya prinsipinə
 - ☐ apelyasiya prinsipinə
 - ☐ karelyasiya prinsipinə
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın quruluşudur. (Çəki: 1)

- ☒ Rekvizit, qöstəticisi xəbər informasiya fondu, informasiya massivi, və məlumat bazası blokundan ibarətdir.
 - ☐ Məlumat bazası blokundan ibarətdir
 - ☐ Massiv blokundan ibarətdir
 - ☐ Rekvizit blokundan ibarətdir
 - ☐ İnformasiya fondu blokundan ibarətdir.
-

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı ilkin informasiyadır (Çəki: 1)

- ☒ giriş informasiyanın işlənən hissəsi
- ☐ giriş informasiyanın işlənməyən hissəsidir
- ☐ nəticə informasiyanın tərkib hissəsi
- ☐ törəmə informasiyanın tərtib hissəsi
- ☐ aralıq informasiyanın tərkib hissəsi

Sual: Bunlardan hansı diriş informasiyadır (Çəki: 1)

- ☒ xarici və daxili aləmdən daxil olan
- ☐ ilkin informasiyanın tərkib hissəsidir
- ☐ və törəmə informasiyasının tərkib hissəsi
- ☐ nəticə və törəmə informasiyasının tərkib hissəsi
- ☐ aralıq informasiyasının tərkib hissəsi

Sual: Bunlardan hansı aralıq informasiyadır (Çəki: 1)

- ☒ təkrar işlənmədən keçən
- ☐ idarə edici obyektə daxil olan
- ☐ arxivdə saxlanılan
- ☐ işlənməyən
- ☐ istehlak tələbinin ödəyən

Sual: . Bunlardan hansı xarici giriş informasiyadır (Çəki: 1)

- ☒ tabeciliyində olan müəssisədən daxil olan
- ☐ idarə edici obyektə daxil olan
- ☐ idarə olunan obyektə daxil olan
- ☐ işlənmə qurğusundan keçməyən
- ☐ arxivdə saxlanılan

Sual: Bunlardan hansı biliyin xassəsi deyildir (Çəki: 1)

- ☒ mürəkkəb quruluşa malik olması
- ☐ yüksək quruluşa malik olması
- ☐ maşın proqramına müraciət edə bilməsi xassəsi
- ☐ digər informasiyanın istifadə etmək xassəsi
- ☐ arxivdə uzun müddət saxlama xassəsi

Sual: Bunlardan hansı daxili giriş informasiyasıdır (Çəki: 1)

- ☒ idarə edici obyektə daxil olan
 - ☐ idarə edici obyektə daxil olan
 - ☐ arxivdə saxlanılan
 - ☐ işlənməyə məruz qalmayan
 - ☐ təkrar işlənmədən keçən
-

Sual: Bunlardan hansı biliyin xassəsidir (Çəki: 1)

- ☒ yüksək qurluğa malik olması
 - ☐ sadə qurluğa malik olması
 - ☐ mürəkkəb quruluşa malik
 - ☐ başa düşülməyən qurluğa malik olması
 - ☐ Butun cavablar düz deyil
-

Sual: Bunlardan hansı törəmə informasiyasıdır (Çəki: 1)

- ☒ ilkin və aralıq informasiyanın işlənməsindən əldə edilən
 - ☐ giriş informasiyanın işlənməsindən əldə edilən
 - ☐ nəticə informasiyanın işlənməsindən əldə edilən
 - ☐ giriş informasiyanın işlənməsindən əldə edilən
 - ☐ daxili giriş informasiyanın işlənməsindən əldə edilən
-

Sual: Rekvizit nədir (Çəki: 1)

- ☒ informasiyanın ən kiçik hissəsi
 - ☐ informasiyanın ən böyük hissəsi
 - ☐ informasiyanın bölünən hissəsi
 - ☐ informasiyanın bir hissəsi
 - ☐ tam informasiya
-

Sual: Bunlardan hansı əlamət rekvizitidir (Çəki: 1)

- ☒ tabel nömrəsi
 - ☐ miqdar
 - ☐ uzunluq ölçü vahidi
 - ☐ ağırlıq ölçü vahidi
 - ☐ həcm ölçü vahidi
-

Sual: Bunlardan hansı əsas rekvizitdir (Çəki: 1)

- ☒ miqdar
 - ☐ sıra nömrəsi
 - ☐ keyfiyyət
 - ☐ ad
 - ☐ növlülük
-

Sual: Bunlardan hansı xəbərdir (Çəki: 1)

- ☒ göstəricilərin məcmuu
- ☐ rekvizitlərin məcmuu
- ☐ məlumatların məcmuu
- ☐ verilənlərin məcmuu
- ☐ massivlərin məcmuu

BÖLMƏ: 0203

Ad	0203
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı keyfiyyət rekvizitidir (Çəki: 1)

- ☒ sıra nömrəsi
- ☐ uzunluq ölçü vahidi
- ☐ ağırlıq ölçü vahidi
- ☐ miqdar
- ☐ barel

Sual: Bunlardan hansı kəmiyyət göstəricisidir (Çəki: 1)

- ☒ malın sayı
- ☐ malın çeşidi
- ☐ malın keyfiyyəti
- ☐ malın kodu
- ☐ malın çeçidi

Sual: Bunlardan hansı göstəricidir (Çəki: 1)

- ☒ rekvizitlərin məcmuu
- ☐ xəbərlərin məcmuu
- ☐ hadisəni xarakterizə edən xassələrin məcmuu
- ☐ məlumatların məcmuu
- ☐ Butun cavablar düz deyil

Sual: Bunlardan hansı massivdir (Çəki: 1)

- ☒ xəbərlərin məcmuu
- ☐ verilənlərin məcmuu
- ☐ göstəricilərin məcmuu
- ☐ məlumatların məcmuu
- ☐ rekvizitlərin məcmuu

Sual: Bunlardan hansı keyfiyyət rekvizitidir (Çəki: 1)

- ☒ malın növü
 - ☐ malın sayı
 - ☐ malın cəkisi
 - ☐ malın uzunluğu
 - ☐ malın en kəsiyi
-

Sual: Bunlardan hansı keyfiyyət rekviziti deyildir (Çəki: 1)

- ☒ malın cəkisi
 - ☐ malın keyfiyyəti
 - ☐ malın növü
 - ☐ malın şifri
 - ☐ malın kodu
-

Sual: Bunlardan hansı əlamət rekviziti deyildir (Çəki: 1)

- ☒ malın ağırlığı
 - ☐ malın nomenklaturu
 - ☐ malın sertifikatı
 - ☐ malın buraxıldığı tarix
 - ☐ malın çeşidi
-

Sual: Bunlardan hansı xarici giriş informasiyasıdır (Çəki: 1)

- ☒ Təbəqiliyində olan müəssisəyə və təşkilatdan daxil olan informasiya
 - ☐ Nəticə informasiyanın bir hissəsi
 - ☐ Aralıq informasiyanın bir hissəsi
 - ☐ İşlənməyən informasiya
 - ☐ Aralıq və nəticə informasiyası
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın quruluşudur (Çəki: 1)

- ☒ Qöstərici, xəbər, informasiya fondu və massivi məlumat bazası
 - ☐ Ancaq məlumat bazası
 - ☐ ancaq xəbərlər
 - ☐ ancaq informasiya massivi
 - ☐ ancaq işçi bloku
-

Sual: Bunlardan hansı işlənməyən informasiyadır (Çəki: 1)

- ☒ Bir başa çıxışa verilən
 - ☐ Bir başa girişə verilən
 - ☐ Bir başa işlənmə qurğusunu daxil olan
 - ☐ Bir başa işləmək üçün daxil olan
 - ☐ Daha çox işlənməyə məruz qalan informasiya
-

Sual: Bunlardan hansı törəmə informasiyasıdır (Çəki: 1)

- ☒ İlk informasiyanın işlənməsindən əldə edilən
- ☐ Giriş informasiyasının işlənməsindən əldə edilən

- ☐ Nəticə informasiyasının işlənməsindən əldə edilən
- ☐ Aralıq və nəticə informasiyasının işlənməsindən əldə edilən
- ☐ Aralıq informasiyanın işlənməsindən əldə edilən

Sual: Bunlardan hansı nəticə informasiyasıdır (Çəki: 1)

- ☒ Törəmə informasiyasının bir hissəsi
- ☐ Çıxış informasiyasının bir hissəsi
- ☐ İlkin informasiyanın bir hissəsi
- ☐ Daxili giriş informasiyanın bir hissəsidir
- ☐ Xarici giriş informasiyanın bir hissəsi

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bunlardan idarəetmədə əsas rol oynayır (Çəki: 1)

- ☒ Əks rabitə prinsipi
- ☐ Düzünə rabitə prinsipi
- ☐ Birbaşa rabitə prinsipi
- ☐ Dolayı rabitə prinsipi
- ☐ Bilavasitə rabitə sistemi

Sual: Bunlardan hansı AIY-nin proqramatik aspektidir (Çəki: 1)

- ☒ AIY- də informasiya axtarışı
- ☐ AIY- nin texnoloji prosesinin axtarışı
- ☐ AIY- nin hesablayıcı texnika ilə təmin edilməsi
- ☐ AIY-nin təşkilatı texnika ilə təmin edilməsi
- ☐ AIY-nin erqonomik təminatının həyata keçirilməsi

Sual: Bunlardan hansı AIY-nin proqramatik aspekti deyildir (Çəki: 1)

- ☒ AIY-nin qarşılıqlı əlaqələrinin yaradılması
- ☐ AIY üçün lazım olan məlumatların seçilməsi
- ☐ AIY-də məlumatların ucu alınması
- ☐ AIY-də məlumatların vaxtı vaxtında saxlanması
- ☐ AIY-də optimal informasiya axtarışı

Sual: AIY-nin yaradılmasında ən çox xərc bunlardan hansının payına düşür (Çəki: 1)

- ☒ Texniki vəsaitlərin payına
- ☐ Texnoloji proseslərin hazırlanmasına

- ☐ Alqoritmin hazırlanmasına
 - ☐ Əmək haqqının payına
 - ☐ Layihələşdirmənin payına
-

Sual: AİY-nin yaradarkən TVK(Texniki vəsaitlər kompleks) qarşısında hansı tələb qoyulur (Çəki: 1)

- ☒ minimal əmək və pul məsrəfləri
 - ☐ Maksimal əmək sərfi
 - ☐ Masimal vaxt sərfi
 - ☐ Maksimal pul sərfi
 - ☐ Dolay səmərəliliyə mənfi təsir etsin
-

Sual: AİY-nin yaradarkən TVK qarşısında qoyulan tələb hansıdır (Çəki: 1)

- ☒ Məsələlər dairəsinin daim genişlənməsi
 - ☐) Məsələlər dairəsinin daim genişlənməsi
 - ☐ Maksimal texnoloji prosesin alınması
 - ☐ Təşkilatı texnikadan istifadə edilməsi
 - ☐ Minimum səmərəliyin alınması
-

Sual: AİY-nin TVK –qarşısında qoyulan tələb hansıdır (Çəki: 1)

- ☒ Kəsilməz texnoloji prosesin əldə edilməsi
 - ☐ Texnoloji poresdə ancaq hesablayıcı texnikadan istifadə
 - ☐ Texnoloji poresdə ancaq hesablayıcı texnikadan istifadə
 - ☐ Maksimal dəyərə malik texnoloji proses
 - ☐ Maksimal dəyərə malik texnoloji proses
-

Sual: AİY-nin TVK-qarşısında qoyulan tələb hansıdır (Çəki: 1)

- ☒ məlumatların integrasiya edilmiş şəkildə işlənməsi
 - ☐ Məlumatların iterasiya variantında işlənməsi
 - ☐ Məlumatların modifikasiya edilmiş şəkildə işlənməsi
 - ☐ Məlumatların modifikasiya edilmiş formada işlənməsi
 - ☐ Məlumatların oryerarxiq edilmiş formada işlənməsi
-

Sual: AİY-nin TVK qarşısında qoyulan tələb hansıdır (Çəki: 1)

- ☒ Qurquların yüksək etibarlı işinin təmin edilməsi
 - ☐ Mənəvi köhnəlmiş qurqulardan təmin edilməsi
 - ☐ Fiziki köhnəlmiş qurqulardan istifadə etmək
 - ☐ Çox proqramlı məsələdən imtina etmək
 - ☐ TVK-nin bəzi həlqələrinin məhsuldarlığın yüksəldilməsi
-

Sual: Bunlardan hansı AİY-TVK –n qarşısında qoyulan tələb deyil (Çəki: 1)

- ☒ Məlumatların iterasiya edilmiş şəkildə istifadə edilməsi
- ☐ Kəsilməz texnoloji prosesin əldə edilməsi
- ☐ Məlumatların integrasiya edilmiş şəkildə işlənməsi

- ☐ Məsələlər dairəsinin daim genişlənməsi
 - ☐ Minimal əmək və pul məsrəfləri
-

Sual: Bunlardan hansı AİY TVK-qarşısında qoyulan tələb deyil (Çəki: 1)

- ☒ Məsələlər dairəsinin azaldılması
 - ☐ Məsələlər dairəsinin genişlənməsi
 - ☐ Minimal pul məsrəfləri
 - ☐ İnteqrasiya edilmiş şəkildə iş prosesi
 - ☐ Çox proqramlı məsələ həlli
-

Sual: Bunlardan hansı AİY-nin TVK qarşısında qoyulan tələb deyil (Çəki: 1)

- ☒ TVK-nin bəzi həqələrinin məhsuldarlığın aşağı salınması
 - ☐ Qurqularda etibarlı işin təmin edilməsi
 - ☐ Kəsilməz texnoloji proses
 - ☐ İnteqrasiya edilmiş texnoloji proses
 - ☐ İstismar üzrə əsas xərclərin ixtisar edilməsi
-

Sual: Bunlardan hansı AİY TVK qarşısında qoyulan tələb deyil (Çəki: 1)

- ☒ Cox proqramlı məsələ həllindən imtina etmək
 - ☐ Cox proqramlı məsələ həllindən istifadə etmək
 - ☐ Qurqularda etibarlı işin təmin edilməsi
 - ☐ TVK bütün həqələrinin məhsuldarlığı
 - ☐ Məsələlər dairəsinin genişlənməsi
-

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı AİY-nin TVK-a daxildir (Çəki: 1)

- ☒ Məlumat yığan və qeyd edən vasitələr
 - ☐ Nəqliyyat vasitələri
 - ☐ Texniki işçilər
 - ☐ Transpartyor vasitələr
 - ☐ Proqram vasitələri
-

Sual: Bunlardan hansı AİY-nin TVK-na aid deyildir (Çəki: 1)

- ☒ Məlumatların işlənməsi üçün proqram vasitələri
- ☐ Məlumat yığan vasitələr
- ☐ Qeyd edici vasitələr

- ☐ Məlumat ötürən vasitələr
 - ☐ Məlumat işləyən vasitələr
-

Sual: Prosessorun cəld işləməsi necə hesablanır (Çəki: 1)

- ☒ $V_{hes} = Q_{h.i} / T_{1.K-üm}$
 - ☐ $V_{hes} = Q_{h.i} \cdot K_{üm}$
 - ☐ $V_{hes} = Q_{h.i} \cdot K_{üm}$
 - ☐ $V_{hes} = Q_{h.i} \cdot K_{üm}$
 - ☐ $V_{hes} = T_o / Q_{h.i} \cdot K_{üm}$
-

Sual: Kompüterin operativ yaddaşı necə bölünür (Çəki: 1)

- ☒ $h = h_1 + h_2 + h_3$
 - ☐ $h = h_1 + h_2 - h_3$
 - ☐ $h = h_3 - h_1 + h_2$
 - ☐ $h = h_1 + h_2 - h_3$
 - ☐ Butun cavablar düz deyil
-

Sual: Müəyyən vaxt ərzində müəyyən həcmdə informasiyanın işlənməsində istifadə olunan kompüterlərin sayı necə müəyyən olunur. (Çəki: 1)

- ☒ $S_{kom} = V_{hes} / V_{kom}$
 - ☐ $S_{kom} = V_{hes} + V_{kom}$
 - ☐ $S_{kom} = V_{kom} / V_{hes}$
 - ☐ Butun suallar düzdü
 - ☐ Butun cavablar düz deyil
-

Sual: Stabillik əmsal necə müəyyən edilir. (Çəki: 1)

- ☒ $K_{st} = D / \ddot{U}$
 - ☐ $K_{st} = D - \ddot{U}$
 - ☐ $K_{st} = D + \ddot{U} + D$
 - ☐ $K_{st} = \ddot{U} = \ddot{U} - D$
 - ☐ $K_{ST} = D + \ddot{U}$
-

Sual: Stabillik əmsalının aşağıda qeyd olunan qiymətindən hansı daha məqbuldur (Çəki: 1)

- ☒ $K_{st} \geq 0,85$
 - ☐ $K_{st} \leq 0,85$
 - ☐ $K_{st} = 0,15$
 - ☐ $K_{st} < 0,20$
 - ☐ $K_{st} = 0,35$
-

Sual: MAİ-nin yaradarkən ən xərc bunlardan hansının üzərinə düşür (Çəki: 1)

- ☒ TVK – alınması
- ☐ İsci qüvvəsinin
- ☐ Materiallar alınmasına

- ☐ Dəftərxana ləvazimatlarının alınmasına
 - ☐ Müqavilələrin bağlanması
-

Sual: Bunlardan hansı daha çox informasiya resurslarına oxşayır (Çəki: 1)

- ☒ Dovrüyə fondlarına
 - ☐ Nizamnamə fonduna
 - ☐ Nizamnamə fonduna
 - ☐ Nizamnamə fondu
 - ☐ Əsas fondlar
-

Sual: Bunlardan hansı fərdi layihəyə xasdır. (Çəki: 1)

- ☒ Əksər işlər təkrarlanır
 - ☐ Əksər işlər təkrarlanmır
 - ☐ Əmək sərfi azdır
 - ☐ Maliyyə məsrəfi çoxdur
 - ☐ Əldə edilən mənfəət nisbətən azdır
-

Sual: MAİY- nin yaradılmasını əsas məqsədi hansıdır (Çəki: 1)

- ☒ MAİY- nin yaradılmasını əsas məqsədi hansıdır
 - ☐ Dolay səmərəliliyin əldə edilməsi
 - ☐ Dolay səmərəliliyin mənfi alınmasına
 - ☐ Dolay səmərəliliyin mənfi alınmasına
 - ☐ İşçilərin sayının çoxaldılmasına
-

BÖLMƏ: 0303

Ad	0303
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Görülən işlər öz əksini hansı sənəddə tapır. (Çəki: 1)

- ☒ Layihə sənədlərində
 - ☐ İstehsal texniki hazırlıq sənədlərində
 - ☐ Maliyyə sənədlərində
 - ☐ Hazırlıq sənədlərində
 - ☐ Texniki sənədlərdə
-

Sual: Bunlardan hansı MAİY-nin layihəsini təşkil edir (Çəki: 1)

- ☒ Sənədlər məcmuusu
- ☐ Texniki sənədlər məcmuusu
- ☐ Maliyyə sənədlərinin məcmuusu

- ☐ Təşkilati sənədlər məcmusu
 - ☐ Maddi-texniki təchizatı aid sənədlər toplusu
-

Sual: MAİY-nin layihələrinin inifikasiya edilməsinin üstün cəhəti hansıdır (Çəki: 1)

- ☒ Layihələşdirmə prosesi sürətlənir
 - ☐ Layihələşdirmə prosesi lənqiyr
 - ☐ Lazimi layihələşdirmə prosesi max vaxt sərfinə səbəb olur
 - ☐ Layihələşdirmə prosesinin maliyyə vəziyyət artır
 - ☐ Layihələşdirmə diqər MAİY-nin layihəsi ilə uyğunlaşdırılır
-

Sual: Bunlardan hansı Layihənin işçi hissəsinin konkret göstərişini əhatə edir (Çəki: 1)

- ☒ İqtisadi məsələlələrin texnoloji proseslərinin ətraflı təsviri
 - ☐ İqtisadi məsələlərin həllinin alqoritminin təsviri
 - ☐ İqtisadi məsələlərin həllinin blok sxeminin təsviri
 - ☐ İqtisadi məsələlələrinin həllinin riyazi qoyuluşunun təsviri
 - ☐ Bütün cavablar yoxdu
-

Sual: Bunlardan hansı "Layihənin işçi hissəsinin konkret göstərişini əhatə edir (Çəki: 1)

- ☒ İcraçılar üçün texnoloji təlimat
 - ☐ texniki-təpsirıq təlimatları
 - ☐ Texniki iqtisadi təlimatları
 - ☐ İşçi layihə təlimatları
 - ☐ Texniki –iqtisadi əsaslandırma təlimatları
-

Sual: Bunlardan hansı "Layihənin işçi hissəsinin konkret göstəricisini əhatə edir (Çəki: 1)

- ☒ sənədlərin hərəkət qrafiki
 - ☐ Məsələlərin həll qrafiki
 - ☐ Sənədlərin qəbulu qrafiki
 - ☐ Sənədlərin qəbulu qrafiki
 - ☐ Sənədlərin təhvil qrafiki
-

Sual: Bunlardan hansı layihənin işçi hissəsinin konkret göstərişini əhatə edir. (Çəki: 1)

- ☒ Texniki vasitələrin sazlanması
 - ☐ Texniki sənədlərin sazlanması
 - ☐ Təşkilatı işlərin sazlanması
 - ☐ Texniki əsaslandırmanın sazlanması
 - ☐ Texniki tapşırığın sazlanması
-

Sual: Bunlardan hansı "Layihənin işçi hissəsinin konkret göstərişini əhatə edir. (Çəki: 1)

- ☒ Maşın həllinin plan maya dəyərinin kolkulyasiyası

- ☐ Əl üsula ilə işlənmənin plan maya dəyərinin kalkulyasiyası
- ☐ Maşın həllinin faktiki plan maya dəyərinin kalkulyasiyası
- ☐ Əl üsulu ilə işlənmənin faktiki plan maya dəyəri
- ☐ Bütün cavablar yoxdu

Sual: Bunlardan hansı "Layihənin işçi hissəsinin konkret göstəricisi deyildir. (Çəki: 1)

- ☒ Maşın həllinin faktiki plan maya dəyəri
- ☐ Texnoloji proseslərin ətraflı təsviri
- ☐ İşçilər üçün texnoloji təlimatlar
- ☐ Texniki vasitələrin sazlanması
- ☐ Maşın həllinin plan maya dəyəri kalkulyasiyası

Sual: Layihə qalığı müşahidə necə mərhələdən ibarətdir (Çəki: 1)

- ☒ iki
- ☐ beş
- ☐ dörd
- ☐ bir
- ☐ üç

Sual: Bunlardan hansı layihə qabağı müşahidəyə aiddir (Çəki: 1)

- ☒ MAİY-nin yaradılması üçün texniki iqtisad əsaslandırma
- ☐ MAİY-nin yaradılması üçün texniki iqtisad əsaslandırma
- ☐ Optimal texnoloji proseslərin müəyyən edilməsi
- ☐ Optimal alqoritmin əsaslandırması
- ☐ Təşkilatı məsələlərin əsaslandırması

Sual: Bunlardan hansı layihə qabağı müşahidəyə aiddir (Çəki: 1)

- ☒ Texniki tapşırıqın yerinə yetirilməsi
- ☐ Təşkilatı-texniki əsaslandırma
- ☐ Texnikanın seçilməsi
- ☐ Texniki-iqtisadi əsaslandırma
- ☐ Texniki iqtisadi əsaslandırma

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Texniki iqtisadi əsaslandırma əsasında nəhazırlanır (Çəki: 1)

- ☒ Texniki tapşırıq

- ☐ Texnoloji proses
 - ☐ Əməliyyat sistemi
 - ☐ Optimal texnoloji proses
 - ☐ Faktiki plan maya dəyəri
-

Sual: Bunlardan hansı texniki tapşırıqca aiddir (Çəki: 1)

- ☒ Təsdiq edilmiş sənəd
 - ☐ Təsdiq edilməmiş sənəd
 - ☐ Təsdiq edilmiş texnoloji proses
 - ☐ Təsdiq edilmiş alqoritm
 - ☐ Təsdiq edilmiş iqtisadi əsaslanma
-

Sual: Bunlardan hansı müşahidə üsüluna aiddir (Çəki: 1)

- ☒ Sənədli inventarizasiya;
 - ☐ kamunikasiya sistemi;
 - ☐ adaptasiya olma
 - ☐ Sənədlərin reqlistrasiya olunması
 - ☐ Sənədlərin modifikasiya edilməsi
-

Sual: Bunlardan hansı müşahidə üsuluna aiddir (Çəki: 1)

- ☒ İş qününün fotoqrafiyası
 - ☐ İş qününün təsvir edilməsi
 - ☐ İş qününün qrafik təsviri
 - ☐ İş qününün qeydiyyatı
 - ☐ İş qününün rəsmiləşdirilməsi
-

Sual: Layihələndirmə zamanı müşahidə işinin funksiyası (Çəki: 1)

- ☒ Sənədlərin öyrənilməsi
 - ☐ Sənədlərin hərəkəti
 - ☐ sənədlərin kodlaşdırılması
 - ☐ sənədlərin qəbulu
 - ☐ sənədlərin qeydiyyatata alınması
-

Sual: Layihələndirmə zamanı sənədləri təhlil etmək üçün hansı təsvir üsullardan istifadə edilir. (Çəki: 1)

- ☒ qrafiki
 - ☐ analitik
 - ☐ psroboıu
 - ☐ xətti
 - ☐ qeyri – xətti
-

Sual: Layihələşdirmə zamanı qrafiki üsuldan nə üçün istifadə edilir (Çəki: 1)

- ☒ istehsal proseslərin öyrənmək üçün
- ☐ texnologiyanı bilmək üçün

- ☐ sənədlərin hərəkətinin bilmək üçün
- ☐ texnikanı müəyyən etmək üçün
- ☐ effektivliyi müəyyən etmək üçün

Sual: Layihələşdirmə zamanı qrafiki üsuldən nə üçün istifadə edilir. (Çəki: 1)

- ☒ İnformasiya proseslərinin öyrənilməsi üçün
- ☐ Texnoloji proseslərin öyrənilməsi üçün
- ☐ Alqoritmin öyrənilməsi üçün
- ☐ texnikanın sayına müəyyən etmək üçün
- ☐ texnikanın sayına müəyyən etmək üçün

Sual: Layihələşdirmə zamanı qrafiki üsuldən nə üçün istifadə edilir (Çəki: 1)

- ☒ İqtisadi və istehsal proseslərini öyrənmək üçün
- ☐ Məlumatları xarakterizə etmək üçün
- ☐ Verilənləri öyrənmək üçün
- ☐ Xəbərləri öyrənmək üçün
- ☐ Məlumat bazasını öyrənmək üçün

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Layihələşdirmə zamanı qrafiki üsuldən nə üçün istifadə edilir (Çəki: 1)

- ☒ İstehsalat və informasiya proseslərini öyrənmək üçün
- ☐ informasiyanın kəmiyyətini öyrənmək üçün
- ☐ İstehsalın həcmi öyrənmək üçün
- ☐ İnformasiyanın dolğunluğunu öyrənmək üçün
- ☐ İnformasiyanın kodlaşdırılması üçün

Sual: Layihələşdirmə zamanı qrafiki üsuldən nə üçün istifadə edilir (Çəki: 1)

- ☒ İqtisadi və informasiya proseslərini öyrənmək üçün
- ☐ Alqoritmi müəyyən etmək üçün
- ☐ Blok-sxemi: tərtib etmək üçün
- ☐ İnformasiyanın miqdarını bilmək üçün
- ☐ Adaptizasiyanın müəyyən etmək üçün

Sual: Layihələşdirmə zamanı Qrafiki üsul iqtisadi obyektin hansı xarakteristikasını əks etdirir (Çəki: 1)

- ☒ Funksional

- ☐ Şəbəkə
 - ☐ Alt şəbəkə
 - ☐ xətti
 - ☐ qeyri xətti
-

Sual: Layihələşdirmə zamanı Qrafiki üsul iqtisadi obyektin hansı xarakteristikasının əks etdirir (Çəki: 1)

- ☒ Təşkilatı
 - ☐ ergonomik
 - ☐ Linqivistik
 - ☐ hüquqi
 - ☐ kadr
-

Sual: Layihələşdirmə zamanı Qrafiki üsul iqtisadi obyektin hansı xarakteristikasını əks etdirir (Çəki: 1)

- ☒ Ümumi iqtisadi xarakteristikasını
 - ☐ İqtisadi informasiyanı
 - ☐ İnformasiyanı
 - ☐ Göstəricini
 - ☐ Massivi
-

Sual: Layihələndirmə zamanı qrafiki üsul iqtisadi obyektin hansı xarakteristikasını əks etdirir (Çəki: 1)

- ☒ funksional və təşkilatı xarakteristikasını
 - ☐ Ergonomik xarakteristikasını
 - ☐ Linqivistik xarakteristikasını
 - ☐ Mürəkkəblik xarakteristikasını
 - ☐ Sonsuzluq xarakteristikasını
-

Sual: Layihələşdirmə zamanı qrafiki üsul iqtisad obyektin hansı xarakteristikasını əks etdirir. (Çəki: 1)

- ☒ funksional və ümumi iqtisadi xarakteristikasının
 - ☐ Sistemin xarakteristikasını
 - ☐ Obyektin xarakteristikasını
 - ☐ Texnoloji proseslərin xarakteristikası
 - ☐ Effektliliyin xarakteristikası
-

Sual: Layihələşdirmə zamanı qrafiki üsul iqtisadi obyektin hansı xarakteristikasını əks etdirir (Çəki: 1)

- ☒ Funksional, təşkilatı və ümumi iqtisadi xarakteristikasına
 - ☐ kecirənlərin xarakteristikası
 - ☐ Massivlərin xarakteristikası
 - ☐ Göstəricilərin xarakteristikası
 - ☐ Xəbərlərin xarakteristikası
-

Sual: Bu deyilənlərdən hansı iqtisadi obyektin xarakteristikasına aid deyil (Çəki: 1)

- ☒ Arqumental
 - ☐ Funksional
 - ☐ Təşkilati
 - ☐ ümumi
 - ☐ Sənəd axınları
-

Sual: Bunlardan hansı formal təsvir üsuluna aiddir (Çəki: 1)

- ☒ idarə etmə funksiyaları
 - ☐ informasiyanın hərəkətinin şəbəkə modeli
 - ☐ İdarə etmə funksiyaları
 - ☐ məlumatların işlənməsinin matris modelləşdirilməsi
 - ☐ Alqoritmik dildə təsvir.
-

Sual: Bunlardan hansı formal təsvir üsuluna aiddir. (Çəki: 1)

- ☒ Şəbəkə modeli
 - ☐ Şəbəkə kodlaşdırılması
 - ☐ Şəbəkə anlayışı
 - ☐ Şəbəkə sistemləri
 - ☐ Şəbəkə alt sistemləri
-

Sual: Bunlardan hansı formal təsvir üsuluna aiddir (Çəki: 1)

- ☒ idarə etmə funksiyaları
 - ☐ İdarə etmə qərarları
 - ☐ İdarə etmənin alt sistemləri
 - ☐ İdarə etmə sistemləri
 - ☐ İdarə etmədə əks rabitə prinsipi
-

BÖLMƏ: 0403

Ad	0403
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texniki layihə nəyin əsasında hazırlanır (Çəki: 1)

- ☒ Texniki tapşırıq
 - ☐ Təşkilatı tapşırıq
 - ☐ İqtisadi tapşırıq
 - ☐ Müqavilələr əsasında texniki nəzarət əsasında
-

Sual: Layihənin tətbiqinə kim cavabdehdir (Çəki: 1)

- ☒ Sifarişçi
 - ☐ Layihələşdiricilər
 - ☐ Texniki işçilər
 - ☐ Podaratcılar
 - ☐ İqtisadcılar
-

Sual: Adaptiv MAİY-nin fərqləndirici cəhəti hansıdır (Çəki: 1)

- ☒ Vahid informasiya bazasının olması
 - ☐ Vahid texnikaya malik olması
 - ☐ Vahid təşkilati texnikaya malik olması
 - ☐ Vahidləşdirməyə malik olması
 - ☐ Vahid alqoritmə malik olması
-

Sual: Adaptiv MAİY-nin üstünlüyü nədən ibarətdir: (Çəki: 1)

- ☒ Məlumatların aktuallığı və gerçəkliyi
 - ☐ Məlumatların natamam olması
 - ☐ Məlumatların düzqünlüyü
 - ☐ Məlumatların tamlığı
 - ☐ Məlumatların asan işlənməsi
-

Sual: Adaptik MAYİ-nin üstünlüyü hansıdır (Çəki: 1)

- ☒ Məlumatların işlənmə xərclərinin ixtisar edilməsi
 - ☐ Məlumatların işlənməsi alqoritminin minimumu endirilməsi
 - ☐ Məlumatların işlənilməsində təşkilati texnikadan istifadə
 - ☐ Məlumatlar ötürülməsində hesablayıcı texnikadan istifadə
 - ☐ kompleks xərclərin müəyyən edilməsi
-

Sual: Verilənlər bazasının nüvəsi hansıdır: (Çəki: 1)

- ☒ Məlumat bazası
 - ☐ İnformasiya sistemi
 - ☐ Verilənlər sistemi
 - ☐ Göstəricilər bazası
 - ☐ Rekvizitlər bazası
-

Sual: Məlumat bazası hansıdır (Çəki: 1)

- ☒ Məlumatların saxlandığı fayl (sənəd)
 - ☐ Texnikanın saxlandığı anbar
 - ☐ Pulların saxlandığı banklar
 - ☐ Texnoloji proseslər
 - ☐ İdarə etmə dərurları
-

Sual: Məlumat bazasının tətbiqi proqram bunlardan hansı müraciət edir (Çəki: 1)

- ☒ MBİS-ə (məlumat bazasının i/esistemi)

- ☐ Sadəcə informasiya sistemində
- ☐ Göstəricilər sistemində
- ☐ Xəbərlər sistemində
- ☐ rekvizitlər sistemində

Sual: MBİS-nin funksiyasına bunlardan hansı aiddir (Çəki: 1)

- ☒ MBİS əməliyyat sisteminin giriş-cıxış moduluna müraciət edir.
- ☐ MBİS əməliyyat sistemini informasiya ilə təmin edir?
- ☐ MBİS əməliyyat sistemi layihələşdirir
- ☐ MBİS əməliyyat sisteminin proqramları təmin edir
- ☐ MBİS əməliyyat sisteminin informasiya ilə təmin edir

Sual: MB-da ötürülən informasiyanın həcmi nədən asılıdır (Çəki: 1)

- ☒ MBİS-dən
- ☐ əməliyyat sistemindən
- ☐ AET sistemdən
- ☐ funksional sistemdən
- ☐ Göstəricilər sistemindən

Sual: Verilənlər bankının predmet oblası hansıdır4 (Çəki: 1)

- ☒ İnformasiya sistemində saxlanılan və müəyyən tədqiqat sahəsinə malik informasiya yığı
- ☐ İnformasiya sistemində daxil olmayan informasiya yığı
- ☐ Maşından kənar informasiya yığı
- ☐ Maşın informasiya daşıyıcısında əks olunan informasiya yığı
- ☐ Ləhiyələndirmə üçün istifadə edilən informasiya yığı

Sual: Müasir MBİS-lər hansı sistemə aiddir (Çəki: 1)

- ☒ Sintaksis- istinad sistemə
- ☐ Praqmatik sistemlərə
- ☐ sistemlərinə
- ☐ İyerarxik sistemlərə]
- ☐ İntegrasiya edilmiş sistemlərə

BÖLMƏ: 0501

Ad	0501
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Datoloji model nədir (Çəki: 1)

- ☒ MBİS vasitələri ilə birgə işləyən məntiq səviyyə
 - ☐ Çeşidləməni həyata keçirən məntiqi səviyyə
 - ☐ Qruplaşdırmanı həyata keçirən məntiqi səviyyə
 - ☐ İnformasiya axtarışını həyata keçirən məntiqi səviyyə
 - ☐ Massivləri çeşidləyən məntiqi səviyyə
-

Sual: İnformasiya model nədir (Çəki: 1)

- ☒ Texniki və proqram təminatını nəzərə almayan təsvir edici model
 - ☐ Texniki təminat nəzərə alan təsvir edici
 - ☐ Proqram təminatını nəzərə alan təsviri model
 - ☐ Təşkilatı texnikanı nəzərə alan təsviri model
 - ☐ Periferiya texnikasının nəzərə alan təsviri model
-

Sual: Bunlardan hansı ilkin modeldir (Çəki: 1)

- ☒ İnfoloji model
 - ☐ Dataloji model
 - ☐ Datoloji –infooloji model
 - ☐ Nəticə model
 - ☐ Aralıq modeli
-

Sual: Datoloji modeli saxlama mühitinə qoşmaq üçün hansı səviyyə modelindən istifadə edilir (Çəki: 1)

- ☒ Fiziki səviyyə modelindən
 - ☐ Məntiqi səviyyə modelindən
 - ☐ Axtarış səviyyə modelindən
 - ☐ Qruplaşdırma səviyyə modelindən
 - ☐ Əlaqələndirmə səviyyə modelindən
-

Sual: Fiziki modeli tərtib etmək üçün hansı xarakteristikalar nəzərə alınır: (Çəki: 1)

- ☒ MBİS xarakteristikası
 - ☐ İnformasiya sisteminin xarakteristikası
 - ☐ Məlumat sisteminin xarakteristikası
 - ☐ verilənlər sisteminin xarakteristikası
 - ☐ Göstəricilər sisteminin xarakteristikası
-

Sual: İdarəetmə sferası işçilərinə kimlər daxildir? (Çəki: 1)

- ☒ rəhbər işçilər, mütəxəssislər və texniki işçilər
 - ☐ sürücülər, anbar işçiləri
 - ☐ müəllimlər, operatorlar
 - ☐ sazlayıcılar, texniki işçilər
 - ☐ nəzarətçilər
-

Sual: Rəhbər işçilər telefon danışqları və problemin təhlilinə iş qününün neçə faizini sərf edir? (Çəki: 1)

- ☒ işqūzar qōrūşlār və sənədlər üzərində iş 13%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 42%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 27%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 72%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 7%
-

Sual: Rəhbər işçilər iş qūnūn neçə faizini telefon, qısa məsafəli səfərlər və problemin təhlilinə sərf edir? (Çəki: 1)

- ☒ işqūzar qōrūşlār və sənədlər üzərində iş 19%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 35
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 37%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 45%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 51%
-

Sual: .Mütəxəsis iş qūnūn neçə faizini işqūzar qōrūşlār və sənədlər üzərində işə sərf edir? (Çəki: 1)

- ☒ işqūzar qōrūşlār və sənədlər üzərində iş 76%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 35%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 20%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 2%
 - ☐ işqūzar qōrūşlār və sənədlər üzərində iş 98%
-

Sual: Mütəxəssis iş qūnūn neçə faizini analitik iş və sənədlər üzərində işə sərf edir? (Çəki: 1)

- ☒ 54%
 - ☐ 11%
 - ☐ 21%
 - ☐ 32%
 - ☐ 78%
-

Sual: Kiçik mütəxəsislər iş qūnūn neçə faizini sənədlər üzərində iş və uçot aparılmasına sərf edir? (Çəki: 1)

- ☒ 74%
 - ☐ 22%
 - ☐ 17%
 - ☐ 31%]
 - ☐ 96%
-

Sual: Kiçik mütəxəssislər iş qūnūn neçə faizini sənədlər üzərində iş və telefon danışığına sərf edir? (Çəki: 1)

- ☒ 88%
 - ☐ 60%
 - ☐ 55%
 - ☐ 100%
 - ☐ 25%
-

BÖLMƏ: 0502

Ad	0502
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AIS-nin təşkil hansı prinsiplərə riayət olunmalıdır% (Çəki: 1)

- ☒ inteqrasiya, çevilik, dialoq
- ☐ inteqrasiya, iterasiya
- ☐ iyeraxiya, kommunikasiya
- ☐ inifikasiya, kommunikasiya
- ☐ modifikasiya, inteqrasiya

Sual: AIY-nin təşkilində informasiyanın ötürülməsi qaydaları? (Çəki: 1)

- ☒ ulduza bənzər, dairəvi köhnələşmiş
- ☐ oxa bənzər, düzbucaqlı
- ☐ aya bənzər, dialoq
- ☐ qünəşə bənzər, dairəvi
- ☐ ulduzvari, ellepis forması

Sual: Yerinə yetirdiyi funksiyaya görə proqram təminatının iki qruppu? (Çəki: 1)

- ☒ baza proqram təminatı və tətbiqi proqram təminatı
- ☐ sistem proqram təminatı və proqram təminatı
- ☐ lokal və qlabal proqram təminatı
- ☐ tətbiqi və sintez proqram təminatı
- ☐ PL və Alqol proqram təminatı

Sual: Baza proqram təminatına daxildir? (Çəki: 1)

- ☒ əməliyyat sistemləri, servis proqramlar, transiyatorlar, texniki xidmət proqramları
- ☐ xidməti proqramlar, mədəniyyət proqramları, təhlil proqramları
- ☐ MESİ, ALQEK proqramları
- ☐ əməliyyan proqramları, xidmət proqramları
- ☐ texniki xidmət proqramları, qörüş proqramları

Sual: Funksiyasından asılı olaraq əməliyyat sistemləri üçqrupa bölünür? Bunlardan hansı düzqündür? (Çəki: 1)

- ☒ bir məsələli , şəbəkə əməliyyat sistemləri
- ☐ regional əməliyyat sistemi
- ☐ mürəkkəb məsələli əməliyyat sistemi
- ☐ tətbiqi əməliyyat sistemləri
- ☐ Bütün cavablar düz deyil

Sual: Tətbiqi proqram paketlərinin tipləri? (Çəki: 1)

- ☒ ümumi təyinatlı, metodyönümlü, problem yönümlü
 - ☐ universal, lokal, fərdi yönümlü
 - ☐ hesablama proseslərinin təşkili, informasiya sisteminin təşkili
 - ☐ qlobal, lokal, regional istiqamətli
 - ☐ case-texnoloq paketləri, ekspert sistem
-

Sual: Ümumi təyinatlı tətbiqi proqram paketinə daöildir? (Çəki: 1)

- ☒ mətn redaktorları, qrafik redaktorlar, elektron cədvəllər, integrallaşmış paketlər
 - ☐ universal sistemlər, hesablama sisteminin təşkili
 - ☐ integrasiyalı sistemlər, unifikasiya edilmiş sistemlər
 - ☐ modifikasiya edilmiş sistemlər, alqoritmləşdirmiş proqram pakenləri
 - ☐ tətbiqi, təhlil və köməkçi proqram paketləri
-

Sual: İnformasiya axınlarının ledovatiya (Çəki: 1)

- ☒ təşkilatı yanaşma və funksional yanaşma
 - ☐ təşkilatı linqvistik təminat
 - ☐ yuxarı və müəssisələrlə informasiya axınları
 - ☐ prosedurlar, məsələlər üzrə
 - ☐ təşkilatı texnika və idarəetmənin alt sistemləri
-

Sual: MAİY-kursunun predmeti? (Çəki: 1)

- ☒ informasiyanın işlənməsində təşərləti və hesablayıcı vasitələrdən istifadə
 - ☐ informasiyanın emalında texnikadan qeyri mərkəzləşdirilmiş üsuldan istifadə
 - ☐ informasiyanın işlənməsində əl üsulundan istifadə
 - ☐ əllə olunan informasiyanın kuryer və poçt üsulu ilə çatdırılması
 - ☐ periferiya texnikasından istifadə
-

Sual: MAİY kursunun məzmunu? (Çəki: 1)

- ☒ informasiyanın işlənməsində texniki-iqtisadi layihələndirmə
 - ☐ texniki iqtisadi tapşırıq
 - ☐ tipik sahə layihələri
 - ☐ tipik sahələr arası layihələndirmə
 - ☐ fərdi ilə layihələndirmə
-

Sual: AİY yaradılmasında qeyri mərkəzləşdirilmiş strateqiya? (Çəki: 1)

- ☒ ait sistemlərin layihələndirilməsini əsas qötürür
 - ☐ sistemin layihələndirməsini əsas qötürür
 - ☐ nazirliyin layihələndirilməsini əsas qötürür
 - ☐ birliyin layihələndirilməsini əsas qötürür
 - ☐ ölkə səviyyəsində layihələndirməni əsas qötürür
-

BÖLMƏ: 0503

Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AİY-nin layihələndirilməsinin mərkəzləşdirilmiş strategiyası? (Çəki: 1)

- ☒ integrallaşmış məlumat bazasının yaradılması
- ☐ integrasiya edilmiş informasiya fondunun yaradılması
- ☐ integrallaşmış informasiya sisteminin yaradılması
- ☐ verilənlər bankının yaradılması
- ☐ integrasiya edilmiş sistemin yaradılması

Sual: AİY-də idarə etmənin təkmilləşdirilməsinin əsas istiqamətləri? (Çəki: 1)

- ☒ çox da böyük olmayan müəssisələrdə şəxsiz strukturun tətbiqi, mövcud sənəd sisteminin təkmilləşdirilməsi
- ☐ AİY-nin yaradıldığı yerdə müəssisənin bölmələrinin sayını artırmalı
- ☐ İşçilərin sayını artırılması
- ☐ bölmələr arasındakı lüzumsuz sənəd dövriyyəsinin təşkili
- ☐ məlumat bazasından istifadənin azaltılması

Sual: AİY-də istifadə edilən baza sənədlərinə aid olan informasiya hansıdır? (Çəki: 1)

- ☒ sabit informasiya
- ☐ dəyişən informasiya
- ☐ operativ informasiya
- ☐ qiriş informasiya
- ☐ xarici qiriş informasiyası

Sual: AİY-də istifadə edilən operativ sənədə aid plan informasiya hansıdır? (Çəki: 1)

- ☒ dəyişən informasiya
- ☐ sabit informasiya
- ☐ aralıq informasiya
- ☐ törəmə informasiya
- ☐ nəticə informasiya

Sual: AİY –dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ ilkin informasiyanın yığılması əməliyyatını icra etmək üçün iş yerinin kompüterlə təchiz edilməsi
- ☐ ilkin informasiyanın ötürülməsini həyata keçirmək üçün kompüter təchizatı
- ☐ aralıq informasiya
- ☐ törəmə informasiya
- ☐ nəticə informasiya

Sual: AİY –dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ AİY-idarə etmə, plan və digər funksiyaları yerinə yetirən icraçının iş yerinin kompüterlə təchiz edilməsi
 - ☐ ilkin informasiyanın yıqılması əməliyyatını icra etmək üçün iş yerinin kompüterlə təchiz edilməsi
 - ☐ ilkin informasiyanın ötürülməsini həyata keçirmək üçün kompüter təchizatı
 - ☐ informasiyanın qeyq edilməsi prosesinin kompüterlə təchiz edilməsi
 - ☐ informasiyanın işlənməsində kompüter təchizatı
-

Sual: AİY-nin optimal fəaliyyəti hansı tələbin qözlənməsini tələb edir? (Çəki: 1)

- ☒ Real vaxt rejimində məlumatların operativ işlənməsi
 - ☐ ilkin sənəd formulalarının layihələndirilməsi
 - ☐ real vaxt rejimində ötürüləcək informasiyanın həcmi
 - ☐ minimum məsrəflə maksimum informasiya işlənməsi
 - ☐ maksimum səmərəliliyin əldə edilməsi
-

Sual: İnformasiya texnoloqiyasının inkişafında mühüm mərhələlərdən biri? (Çəki: 1)

- ☒ AİY-nin təşkili
 - ☐ müəssisədə struktur dəyişikliyi
 - ☐ bölmələr arası əlaqələrin təşkili
 - ☐ informasiya-hesablama sisteminin təşkili
 - ☐ şərikli informasiya hesablama sistemindən istifadə
-

Sual: Bunlar hansı informasiya daşıyıcılarıdır? (Çəki: 1)

- ☒ disket
 - ☐ monitor
 - ☐ klaviatura
 - ☐ mikroprosessor
 - ☐ məntiqi qurqu
-

Sual: Bunlardan hansı elektron cədvəlidir? (Çəki: 1)

- ☒ cədvəllərin işlənməsi üçün nəzərdə tutulan TPP
 - ☐ mətn sistemi
 - ☐ qrafik redaktorları
 - ☐ mətn redaktorları
 - ☐ MB i/e sistemi
-

Sual: Bunlardan hansı ümumi təyinatlı TPP-yə aiddir? (Çəki: 1)

- ☒ qrafik redaktorlar
 - ☐ baza proqram təminatı
 - ☐ servis proqramlar
 - ☐ şəbəkə əməliyyat sistemi
 - ☐ texniki xidmət proqramlar
-

Sual: Ümumi təyinatlı TPP-yə hansılar daxildir? (Çəki: 1)

- ☒ elektron cədvəllər
 - ☐ metod yönümlü
 - ☐ problem yönümlü
 - ☐ antivirus proqram təminatı
 - ☐ servis proqramları
-

Sual: Ümumi təyinatlı TPP-yə hansılar daxildir (Çəki: 1)

- ☒ MBİS(CSUBD)
 - ☐ Lokal sahə proqram
 - ☐ qlobal şəbəkə qrafirası
 - ☐ inzibatlaşdırma
 - ☐ Universal təyinatlı proqramdır
-

BÖLMƏ: 0601

Ad	0601
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Ümumi təyinatlı TPP-yə hansılar aiddir? (Çəki: 1)

- ☒ integrallaşmış paketlər
 - ☐ bir məsələli
 - ☐ çox məsələli
 - ☐ antivirus
 - ☐ metod yönümlü
-

Sual: Ümumi təyinatlı TPP-yə hansılar daxildir? (Çəki: 1)

- ☒ Case –texnoloq paketləri
 - ☐ əməliyyat sistemləri
 - ☐ baza proqramları
 - ☐ texniki xidmət proqramı
 - ☐ hesablama proseslərinin təşkili
-

Sual: Ümumi təyinatlı TPP-yə hansılar daxildir? (Çəki: 1)

- ☒ ekspert sistemi
 - ☐ virus proqramları
 - ☐ antivirus proqramları
 - ☐ inzibatlaşdırma proqramları
 - ☐ problem yönümlü
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ orfoqrafiyanın yoxlanması
 - ☐ Case-texnoloq paketləri
 - ☐ İnteqrallaşmış paketlər
 - ☐ Sinisoidal paketlər
 - ☐ Tətbiqi paketlər
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ Mətnin müxtəlif şriftlərlə qaydaya salınması
 - ☐ elektron cədvəllər
 - ☐ Case-texnoloq paketləri
 - ☐ ekspert sistemlər
 - ☐ ümumi təyinatlı TPP
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ mündəricatın hazırlanması və mətnin səhifələrə bölünməsi
 - ☐ hesablama proseslərin təşkili
 - ☐ inzibatlaşdırma
 - ☐ qlobal şəbəkə şəraitində qeydiyyat
 - ☐ lokao şəbəkə şəraitində qeydiyyat
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ sözlərin və ifadənin tapılması və dəyişdirilməsi
 - ☐ ümumi təyinatlı TPP
 - ☐ universal təyinatlı TPP
 - ☐ MBİS(SUBD-Subd)
 - ☐ qrafik redaktorlar
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ sözlərin və ifadələrin təşkili və dəyişdirilməsi
 - ☐ məlumatların bazasının təşkili
 - ☐ verilənlər bankının təşkili
 - ☐ metod yönümlü TPP
 - ☐ ümumi yönümlü TPP
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ sadə təsvirlərin mətnə əlavə edilməsi
 - ☐ faylların yoxlanması
 - ☐ kodlaşdırmanın aparılması
 - ☐ sistemin təşkili
 - ☐ dekodlaşdırma prosesi
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ Microsoft Vord
 - ☐ Unix
 - ☐ OS2
 - ☐ Vindovs NT
 - ☐ Bunyan Vines
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ Vord Perfect
 - ☐ Corel Drav
 - ☐ Boienq Graf
 - ☐ PC PC Paintbrush
 - ☐ İnqress
-

Sual: Bunlardan hansı mətn redaktoruna aiddir? (Çəki: 1)

- ☒ Chi Vaite
 - ☐ Oracle
 - ☐ Access
 - ☐ Proqress
 - ☐ Suhase
-

BÖLMƏ: 0602

Ad	0602
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı qrafik redaktora aiddir? (Çəki: 1)

- ☒ Boienq Graf
 - ☐ Microsoft Vord
 - ☐ Vord Perfect
 - ☐ Chi Veite
 - ☐ PL-1
-

Sual: Bunlardan hansı elektron cədvəllərə aiddir? (Çəki: 1)

- ☒ Excel
 - ☐ Paradon
 - ☐ Sybose
 - ☐ Proqress
 - ☐ Oracle
-

Sual: Bunlardan hansı elektron cədvəllərə xasdır? (Çəki: 1)

- ☒ Lotus 1
 - ☐ Proqress
 - ☐ PL-1
 - ☐ Corel Drav
 - ☐ Boienq Grof
-

Sual: Bunlardan hansı elektron cədvəllərə aiddir? (Çəki: 1)

- ☒ Lotus-2
 - ☐ Bunyon Vines
 - ☐ PL-1
 - ☐ Unix
 - ☐ Vindovs NT
-

Sual: Bunlardan hansı elektron cədvəllərə aiddir? (Çəki: 1)

- ☒ Ouafro
 - ☐ Vindovs 95
 - ☐ MS-DOS
 - ☐ Solines
 - ☐ İBM LAN
-

Sual: Bunlardan hansı CASE TPP-yə aiddir? (Çəki: 1)

- ☒ ADV
 - ☐ Vord Perfect
 - ☐ Chi Vaite
 - ☐ PL-1
 - ☐ OS-r
-

Sual: Bunlardan hansı Case TPP-yə aiddir? (Çəki: 1)

- ☒ Bp vin
 - ☐ Corel Drav
 - ☐ Boienq Grof
 - ☐ Chi Vrite
 - ☐ PL-1
-

Sual: Bunlardan hansı CASE TPP-yə aiddir? (Çəki: 1)

- ☒ CDEZ Tads
 - ☐ Lotus-2
 - ☐ Solines
 - ☐ Unix
 - ☐ PL-1
-

Sual: Bunlardan hansı CASE TPP-yə aiddir? (Çəki: 1)

- ☒ Clear Case
- ☐ Lotus-3

- ☐ Bunyan Vines
- ☐ LBM LoM
- ☐ Chi Vrite

Sual: Bunlardan hansı CASE TPP-yə aiddir? (Çəki: 1)

- ☒ Compeser
- ☐ Lotus-1
- ☐ Bunyan Vines
- ☐ İBM
- ☐ Vor Perfect

Sual: Bunlardan hansı CASE TPP-yə aiddir? (Çəki: 1)

- ☒ Discover Development information System
- ☐ MS DOS
- ☐ OS-2
- ☐ PL-1
- ☐ Vindovs 95

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı təşkilati təminat ait sistemə daxil deyildir? (Çəki: 1)

- ☒ işçi heyəti arasında qarşılıqlı fəaliyyət təmin edən vəsait və metodlar məcmusu
- ☐ işçi heyətinin texniki vasitələrlə təchiz edilməsi
- ☐ işçi heyətinin hüququnun təmin edilməsi
- ☐ işçinin iş vəziyyətinin yaxşılaşdırılmasını təmin edən
- ☐ proqram təminatını həyata keçirən

Sual: Bunlardan hansı texniki təminata aiddir? (Çəki: 1)

- ☒ təşkilat və texniki təminatın həyata keçirilməsi
- ☐ riyazi təminatın həyata keçirilməsi
- ☐ riyazi-proqram təminatı
- ☐ proqram təminatı
- ☐ təşkilati təminat

Sual: Bunlardan hansı informasiya təminatına aiddir? (Çəki: 1)

- ☒ informasiya bazasını təşkil etmək vasitəsidir
- ☐ informasiya sisteminin layihələndirilməsi vasitəsi

- ☐ kodlaşdırmanın həyata keçirilməsi vasitəsidir
 - ☐ təşkilati təminatın həyata keçirilməsi vasitəsidir
 - ☐ işçilərin iş vəziyyətinin yaxşılaşdırılması vasitəsidir
-

Sual: Bunlardan hansı riyazi təminat ait sistemə daxildir? (Çəki: 1)

- ☒ riyazi metodlar və alqoritmlər məcmusu
 - ☐ məlumat bazası
 - ☐ məlumat fondu
 - ☐ rekvizit və göstəricilər
 - ☐ dil vasitələri
-

Sual: Bunlardan hansı proqram təminatı daxil deyildir? (Çəki: 1)

- ☒ funksional ait sistemlərin kompüterdə edilə bilməsi üçün istifadə ediləcək vasitə
 - ☐ informasiyanın işlənməsində nəzərdə tutulan metodlar
 - ☐ müxtəlif mərhələlərdə istifadə edilən dil vasitəsi
 - ☐ informasiya sisteminin yaradılmasında istifadə edilən vasitə
 - ☐ normativ aktlardan ibarət metodlar məcmusudur
-

Sual: Bunlardan hansı lingvistik təminatdır (Çəki: 1)

- ☒ müxtəlif mərhələlərdə istifadə edilən dil vasitəsidir
 - ☐ kompüter üçün nəzərdə tutulan metod və vasitələr məcmuu
 - ☐ texniki vasitələrin təşkili üçün vasitə
 - ☐ təşkilati vasitələrin seçilməsi üçün vasitə
 - ☐ nəticə informasiyanın təhlili üçün bir vasitə
-

Sual: Bunlardan hansı hüquqi təminata aiddir? (Çəki: 1)

- ☒ avtomatlaşdırılmış informasiya sisteminin yaradılması üçün dil vasitəsidir
 - ☐ insanın normal fəaliyyəti üçün vasitə və metodlar
 - ☐ texniki vasitələrlə təchiz üçün metod və vasitə
 - ☐ sistemi proqramla təchiz etmək üçün metod və vasitə
 - ☐ hesablama sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün metod və vasitə
-

Sual: Bunlardan hansı ergonomik təminata daxildir? (Çəki: 1)

- ☒ insan fəaliyyəti üçün optimal şəraitin yaradılması
 - ☐ sistemin vəziyyətinin düzəldilməsində normativ aktlardan istifadə
 - ☐ sistemin vəziyyətinin düzəldilməsində dil vasitələrindən istifadə
 - ☐ sistemin vəziyyətinin düzəldilməsində riyazi məntiqdən istifadə
 - ☐ sistemin vəziyyətinin düzəldilməsində şəbəkə metodundan istifadə
-

Sual: Bunlardan hansı AİY-nin təminat alt sistemə daxil deyildir? (Çəki: 1)

- ☒ maliyyə təminat
- ☐ texniki təminat
- ☐ proqram təminat
- ☐ ergonomik təminat

☐ informasiya təminatı

Sual: Bunlardan hansı AIY-nin təminat ait sistemə daxil deyildir? (Çəki: 1)

- ☒ qlobal şəbəkə təminat
 - ☐ kadr təminatı
 - ☐ inqivistik təminat
 - ☐ hüquqi təminat
 - ☐ riyazi-proqram təminatı
-

Sual: Bunlardan hansı AIY-nin təminatına daxil deyildir? (Çəki: 1)

- ☒ lokal şəbəkə təminatı
 - ☐ erqonomik təminat
 - ☐ texniki təminat
 - ☐ informasiya təminatı
 - ☐ informasiya təminat
-

Sual: Bunlardan hansı AIY-nin təminat ait sistemə aid deyildir? (Çəki: 1)

- ☒ sistemli yanaşma təminatı
 - ☐ riyazi təminatı
 - ☐ informasiya təminatı
 - ☐ erqonomik təminatı
 - ☐ proqram təminatı
-

BÖLMƏ: 0701

Ad	0701
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı AIY-nin təminat ait sistemə aid deyildir? (Çəki: 1)

- ☒ səmərəlilik təminatı
 - ☐ texniki təminat
 - ☐ linqvistik təminat
 - ☐ kadr təminatı
 - ☐ riyazi-proqram təminatı
-

Sual: Bunlardan hansı metod yönümlü TPP-aiddir? (Çəki: 1)

- ☒ riyazi proqramlaşdırma dövrü proqramlar
- ☐ şaxələnən (budaqlanan) (proqramla)
- ☐ sadə proqramlar
- ☐ iqtisadi riyazi üsullar

☐ xəyali-kompleks proqramlaşdırma

Sual: Bunlardan hansı metod yönümlü şəbəkə deyildir? (Çəki: 1)

- ☒ riyazi məntiq
 - ☐ şəbəkə planlaşdırması və i/e
 - ☐ kütləvi xidmət nəzəriyyə
 - ☐ riyazi statistika
 - ☐ riyazi proqramlaşdırma
-

Sual: Bunlardan hansı avtomatlaşdırılmış işlənmə sisteminin funksional alt sisteminə daxil deyil? (Çəki: 1)

- ☒ işçi layihənin işlənilib hazırlanması
 - ☐ təchizatın idarə edilməsi
 - ☐ kadrların planlaşdırılması
 - ☐ elmi tədqiqatın idarə edilməsi
 - ☐ əmək və ə/h uçotu
-

Sual: Bunlardan hansı idarəetmənin təkmilləşdirilməsinin əsas istiqamətlərinə daxil deyildir? (Çəki: 1)

- ☒ bölmələrin sayının çoxaldılması
 - ☐ ayrı-ayrı i/e işçilərin ixtisar edilməsi
 - ☐ mövcud sənəd dövriyyəsinin təkmilləşdirilməsi
 - ☐ ayrı-ayrı i/e funksiyalarının mərkəzləşdirilməsinin yüksəldilməsi
 - ☐ çox böyük olmayan müəssisələrdə sexsiz struktur
-

Sual: Bunlardan hansı idarəetmənin təkmilləşdirilməsinin əsas istiqamətlərinə daxil deyildir? (Çəki: 1)

- ☒ fərdi sənəd formalarından istifadə etmək
 - ☐ xırda və orta müəssisələrdə müstəqil bölmələrinin minimuma endirilməsi
 - ☐ kiçik müəssisələrdə sexsiz cəfəraradılması
 - ☐ sənəd dövriyyəsinin təkmilləşdirilməsi
 - ☐ idarəetmənin çoxpilləliyin aradan qaldırılması
-

Sual: Bunlardan hansı i/e nəzəriyyəsində mövcud olan i/e funksiyasına daxil deyildir? (Çəki: 1)

- ☒ fəaliyyət olmayan müəssisənin istehsal təsərrüfat fəaliyyət
 - ☐ normalaşdırma
 - ☐ uçot
 - ☐ təhlil
 - ☐ planlaşdırma
-

Sual: Bunlardan hansı i/e nəzəriyyəsində mövcud olan i/e funksiyasına daxil deyildir? (Çəki: 1)

- ☒ müasibatlıq uçotu
- ☐ statistika

- ☐ mühasibat üçotu
- ☐ planlaşdırma
- ☐ tənzimləmə

Sual: RAİY-nin qurulmasında istifadə olunan tələblərdən hansı düzqün deyildir? (Çəki: 1)

- ☒ operativ məlumat bazasının olması
- ☐ rəhbər və köməkçilər MB-də istənilən cəld axtara bilməlidir
- ☐ qərar qəbulunu təmin edən dialog proqramları olmalıdır
- ☐ köməkçi və şpbə müdirləri ilə operativ əlavələr təmin edilməlidir
- ☐ sex və bölmələrdəki işçilərin daha çox istirahətin verilməsi

Sual: RAİY-nin qurulmasında istifadə olunan tələblərdən hansı düzqün deyildir (Çəki: 1)

- ☒ a) MB-yə daha çox adam müraciət etməlidir
- ☐ b) Daim təzələnen və tamamlanan MB-nin yaradılması
- ☐ c) İş sadə və 100% etibarlı olmalıdır
- ☐ d) Sistemin intellektual səviyyəsi yüksələ bilməlidir
- ☐ e) MB-yə daha az işçi müraciət etməlidir

Sual: Bunlardan hansı RAAY qurulmasındakı tələbə aid deyildir? (Çəki: 1)

- ☒ işqəzar fəaliyyətinin təminatı ait sistemi
- ☐ qərar qəbulunun təminatı ait sistemi
- ☐ texniki işçilərin təminatı ait sistemi
- ☐ əlaqələndirmə işçilərin təminatı ait sistemi
- ☐ linqvistik təminatı ait sistemi

Sual: Bunlardan hansı RAİY qurulması üçün tələbə aid deyildir? (Çəki: 1)

- ☒ iş sadə və 100% etibarlı olmalıdır
- ☐ düzqün qərar qəbul edə biləcək dialog proqramları olmalıdır
- ☐ köməkçi və şpbə müdirləri ilə operativ əlaqə təmin olunmalıdır
- ☐ rəhbərin istədiyini MB-dən cəld axtara bilməsidir
- ☐ idarəetmə prosesində dolğun informasiyanın olmaması

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı RAİY paketində modula aid deyildir? (Çəki: 1)

- ☒ işqüzar fəaliyyətin təminatı alt sistemi
 - ☐ qərar qəbulunun təminat alt sistemi
 - ☐ texniki işlərin təminat alt sistemi
 - ☐ əlaqələndirmə işlərinin təminat alt sistemi
 - ☐ texniki təminat alt sistemi
-

Sual: Bunlardan hansı RAİY-nin paketinin modula aid deyildir? (Çəki: 1)

- ☒ proqram təminatı alt sistemi
 - ☐ əlaqələndirmə işlərin təminatı alt sistemi
 - ☐ texniki işlərin təminatı alt sistemi
 - ☐ qərar qəbulu təminatı alt sistemi
 - ☐ işqüzar fəaliyyətinin təminatı alt sistemi
-

Sual: Bunlardan hansı RAİY-nin paketindəki modula aid deyildir? (Çəki: 1)

- ☒ kadr təminat alt sistemi
 - ☐ texniki işçilərin alt sistemi
 - ☐ qərar qəbulunun təminatı alt sistemi
 - ☐ işqüzar fəaliyyətin təminatı alt sistemi
 - ☐ əlaqələndirmə işlənmə
-

Sual: Bunlardan hansı rəhbərin işqüzar paketinə aiddir? (Çəki: 1)

- ☒ elektron bloknot
 - ☐ şəxsi bloknot
 - ☐ iş üzrə ümumi bloknot
 - ☐ iqtisadçının bloknotu
 - ☐ maliyyəçinin bloknotu
-

Sual: Bunlardan hansı rəhbərin işqüzar paketinə aiddir? (Çəki: 1)

- ☒ şəxsi arxiv
 - ☐ mühəndis arxivi
 - ☐ mütəxəssisin arxivi
 - ☐ texniki işçinin arxivi
 - ☐ birliyin arxivi
-

Sual: Bunlardan hansı rəhbərin işqüzar paketinə aiddir? (Çəki: 1)

- ☒ tapşırıqlar kartotekası
 - ☐ kitabxana kartotekası
 - ☐ şirkətin arxivinin kartotekası
 - ☐ birliyin kartotekası
 - ☐ şirkətlər qrupunun kartotekası
-

Sual: MAİY-nin proqram və texniki təminatı hansı məsələnin həllinin mümkün etmə? (Çəki: 1)

- ☒ fərdi və müəssisə MB-i ilə işləmək

- ☐ əlavə informasiya mənbələri ilə əlaqə yaratmaq
 - ☐ toplanan təcrübəni nəzərə almaqla təhlil edilən prosesləri modelləşdirmək
 - ☐ sistemin çevikliyi
 - ☐ çox funksiyalı mühəndis məsələsini
-

Sual: Aşağıdakı elementlərdən hansı MAİY-nə aid deyildir? (Çəki: 1)

- ☒ işqüzar fəaliyyəti təmin etmək
 - ☐ peşəkar fəaliyyətin təmin edilməsi
 - ☐ texniki işin edilməsi
 - ☐ əlaqəni təmin edən sistem
 - ☐ işqüzar fəaliyyətin təmin edilməsi
-

Sual: MAİY-nin MB-də hansı informasiya daha üstünlük təşkil edir? (Çəki: 1)

- ☒ cədvəl-sorğu informasiyası
 - ☐ arayış informasiyası
 - ☐ müşahidə sorğu informasiyası
 - ☐ xromometrus sorğu informasiyası
 - ☐ iş qününün fotoqrafiyası
-

Sual: Texniki işçilərin funksiyasına aid olmayan hansıdır? (Çəki: 1)

- ☒ qərar qəbulu
 - ☐ informasiyanın kompüterə daxil edilməsi
 - ☐ kartotekanın işlədilməsi
 - ☐ arxivlərin işlədilməsi
 - ☐ daxil olan və xarici sənədlərin işlənməsi
-

Sual: Texniki işçilərin funksiyasına aid olmayan hansıdır? (Çəki: 1)

- ☒ işqüzar səfərlər
 - ☐ icra işinə nəzarət edilməsi
 - ☐ sənədlərin tərtibatı
 - ☐ informasiyanın kompüterə daxil edilməsi
 - ☐ sənədlərin tərtibatı
-

Sual: Texniki işçilərin funksiyasında aid olmayan hansıdır? (Çəki: 1)

- ☒ problemin həlli
 - ☐ informasiyanın maşına daxil edilməsi
 - ☐ rəhbərin şəxsi gündəlik planına nəzarət edilməsi
 - ☐ daxil olan sənədlərin işlənməsi
 - ☐ sənədlərin tərtibatı
-

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	12
Maksimal faiz	12

Sual: Tipik texniki işçinin AİY-nə bunlardan hansı aid deyildir? (Çəki: 1)

- ☒ mətn sənədləri işləyən operatorunun iş yeri
- ☐ məktublar şöbəsi müfəttişinin AİY
- ☐ tabel uçuotu müfəttişinin iş yeri
- ☐ katibənin Aiy
- ☐ mütəxəssisin AİY

Sual: Tipik texniki işçinin AİY-nə bunlardan hansı aid deyildir? (Çəki: 1)

- ☒ rəhbərin AİY
- ☐ katibənin AİY
- ☐ tabel uçuotu müfəttişinin AİY
- ☐ mətn sənədləri işləyən operatorun iş yeri
- ☐ məktublar şöbəsi müfəttişinin AİY

Sual: Texniki işçilərə kimlər daxildir? (Çəki: 1)

- ☒ katibələr, operatorlar
- ☐ mühəndislər, iqtisadçılar
- ☐ inzibati işçilər
- ☐ verqi toplayanlar
- ☐ biznesmenlər

Sual: Texniki işçilərin funksiyası hansıdır? (Çəki: 1)

- ☒ sənədlərin rəsmiləşdirilməsi
- ☐ sənədlərin ləqvi
- ☐ uçuot işinin aparılması
- ☐ idarə etmənin həyata keçirmək
- ☐ maliyyə vəziyyətinə nəzarət

Sual: Tipik Texniki AİY-ən hansı daxildir? (Çəki: 1)

- ☒ mətn sənədləri işləyən operatoru AİY
- ☐ idarə etməni həyata keçirən operatorun AİY
- ☐ maddi texniki təchizatı həyata keçirən operatorun AİY
- ☐ verqi sistemini təşkil edən operatorun AİY
- ☐ müfəttişin işinə nəzarət edən operatorun AİY

Sual: Bunlardan hansı nisbi səmərəlilik göstərici sayılır? (Çəki: 1)

- ☒ $T-2.3 = T_0 - T_1 - T_0$
- ☐ $T_0 = T_0 - T_1$
- ☐ $\Delta T = T_0 - T_1$
- ☐ $\Delta T = T_1 - T_0$

☐ $\Delta T = T_o + T$

Sual: Bunlardan hansı səmərəliliyin mütləq göstəricisidir. (Çəki: 1)

- ☒ $T = T_o - T_1$
 - ☐ $T_1 = T_o - T_1$
 - ☐ $T_1 = T_o - T_1 - T_o$
 - ☐ $T_2 = T_o - T_o - T_1 - T_o$
 - ☐ $T_3 = T_o - T_o - T_o - T_1$
-

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyin mənbəyidir (Çəki: 1)

- ☒ material resursların azaldılması
 - ☐ Material resurslarından çox istifadə
 - ☐ iş vaxtının çoxaldılması
 - ☐ Zəy məhsulu əldə edilməsi
 - ☐ əmək şərtinin çoxaldılması
-

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyin mənbəyi hesab olunmur? (Çəki: 1)

- ☒ Daha çox əmək məqsədi
 - ☐ iş vaxtının azaldılması
 - ☐ material resurslarının azaldılması
 - ☐ qeyri məhsuldan məsrəflərin azaldılması
 - ☐ Keyfiyyətsiz məhsulun artırılması
-

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyin mənbəyidir (Çəki: 1)

- ☒ Zəy məhsul itkisinin azaldılması
 - ☐ Keyfiyyətsiz məhsulun artırılması
 - ☐ Zəy məhsul istehsalı
 - ☐ Qeyri məhsuldar məsrəflərin çoxaldılması
 - ☐ Məhsuldarlığın aşağı düşməsi
-

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyin mənbəyidir? (Çəki: 1)

- ☒ Material ehtiyatlarından istifadə edilməsi ;
 - ☐ Xammal məsrəfləri çoxaldılması;
 - ☐ Artıq əmək əmək məsrəfləri
 - ☐ Sertifikata qəlməyən məhsul
 - ☐ Maliyyə fəaliyyətinin zəiflənməsi
-

Sual: Bu qeyd olunanlardan hansı iqtisadi səmərəliliyin mənbəyi deyildir? (Çəki: 1)

- ☒ Qeyri istehsalat vəziyyəti;
 - ☐ Maliyyə vəziyyətinin uyğun olması;
 - ☐ texnoloji xərclərin azaldılması;
 - ☐ iş vaxtının azaldılması
 - ☐ əmək sərfinin azaldılması
-

BÖLMƏ: 0801

Ad	0801
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyə müsbət təsir göstərir (Çəki: 1)

- ☒ Zay məhsul itkisinin azaldılması
- ☐ Material resurslarının çoxaldılması
- ☐ Keyfiyyətsiz məhsul istehsalı
- ☐ Xammal məsrəfinin sərfinin çoxaldılması
- ☐ Yarım fabrikat materiallarının sərfinin çoxaldılması

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyə müsbət təsir göstərmir: (Çəki: 1)

- ☒ Qeyri məhsuldar məsrəflərin çoxaldılması;
- ☐ Qeyri məhsuldar məsrəflərin azaldılması
- ☐ Məhsul vahidinə əmək məsrəfinin azaldılması
- ☐ Keyfiyyətsiz məhsulun çoxluğu
- ☐ Zay məhsulun çoxluğu

Sual: Bunlardan hansı səmərəliliyin dəyər göstəricisidir (Çəki: 1)

- ☒ $TS = S_0 - S_1$
- ☐ $T = T_0 - T_1$
- ☐ $\Delta T = \Delta T = \Delta T_0 - \Delta T_1$
- ☐ $T_{\text{əs}} = T_0 - T_1$
- ☐ $T_{\text{əs.q}} = T_0 - T_1 - T_0$

Sual: Bunlardan hansı iqtisadi səmərəliliyin dəyər göstəricisi deyildir? (Çəki: 1)

- ☒ $\Delta T = T_0 - T_1$
- ☐ $\Delta S = \Delta S_0 - \Delta S_1$
- ☐ $S = S_0 - S_1$
- ☐ $S_{\text{ə.sq}} = S_0 - S_1 - S_0$
- ☐ $S_{\text{ə.s}} = S_0 - S_1$

Sual: Avtomatlaşdırılmış iş yerinin iqtisadi səmərəliliyinə təsvir edən amil hansıdır. (Çəki: 1)

- ☒ İdarə etmə metodla təkmilləşdirilməsi
- ☐ İdarə etmə metodunda səmərəsizlik
- ☐ Unifikasiya işinin düzqün təşkil edilməməsi
- ☐ Modifikasiya işinin düzqün təşkil edilməməsi
- ☐ Unifikasiya və modifikasiyanın düzqün təşkil edilməməsi.

Sual: AİY-nin iqtisadi səmərəliliyinə təsir etməyən amil hansıdır (Çəki: 1)

- ☒ Texnoloji variantdan qeyri-optimal istifadə
 - ☐ Qərarların keyfiyyətinə yüksəldilməsi
 - ☐ Texnoloqiyanın təkmilləşdirilməsi
 - ☐ Layihə tərtibatının sürətləndirilməsi
 - ☐ idarə heyyyətinə informativlik səviyyəsinə yüksəldilməsi
-

Sual: Bunlardan hansı səmərəliliyin natural göstəricisidir (Çəki: 1)

- ☒ $T = T_0 - T_1$
 - ☐ $S = S_0 - S_1$
 - ☐ $\Delta S = \Delta S_0 - \Delta S_1$
 - ☐ $\Delta S = S_0 + S_1$
 - ☐ $S/s = S_0 - S_1 - S_0$
-

Sual: Bunlardan hansı qənaət kimi başa düşülür (Çəki: 1)

- ☒ Müsbət dəyişiklikləri törədən amilləri;
 - ☐ Əvvəlki vəziyyətin təkrar edilməsi;
 - ☐ Heç bir dəyişikliyin olmaması
 - ☐ Prosesdə geriliyin olmaması
 - ☐ prosesdə geriliyin olması
-

Sual: AİY-nin səmərəliliyinin ümumi göstəricisi hansıdır (Çəki: 1)

- ☒ $S_{\text{üm}} = S_b/b + S_d$
 - ☐ $S = S_0 - S_1$
 - ☐ $T = T_0 - T_1$
 - ☐ $AS = S_0 - S_1$
 - ☐ $\Delta T = \Delta T_0 - \Delta T_1$
-

Sual: AİY-də səmərəliliyin alınması üçün hansı şərt doğrudur. (Çəki: 1)

- ☒ $S_b/b \geq 0; S_d \geq 0$
 - ☐ $S_b/b \leq 0 : S_d \leq 0$
 - ☐ $S_b/b \geq 0 : S_d \leq 0$
 - ☐ $S_b/b \geq 0; S_d \leq 0$
 - ☐ $S_b/b + S_d = 0; S_d \leq 0$
-

Sual: Hansı şərt daxilində səmərəliliyə aid layihə qəbul edilmir (Çəki: 1)

- ☒ $S_d < 0$
 - ☐ $S_b/d \geq 0$
 - ☐ $S_b/b \leq 0$
 - ☐ $S_b/b > 110$
 - ☐ $S_b/b = 0$
-

Sual: Səmərəliliyə aid mütləq göstəricilərdən hansı doğrudur? (Çəki: 1)

- ☒ $\Delta T = \Delta T_0 - \Delta T_1$
- ☐ $\Delta T = \Delta T_0 - \Delta T_1 + \Delta T_2$
- ☐ $\Delta T = \Delta T_2 - \Delta T_1 + \Delta T_0$
- ☐ $\Delta T = \Delta T_1 - \Delta T_1 - \Delta T_2 + \Delta T_0$
- ☐ $\Delta T = \Delta T - \Delta T_0 + \Delta T_1$

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AİY-nin səmərəliliyinə aid mütləq göstəricilərdən hansı doğrudur? (Çəki: 1)

- ☒ $\Delta S = \Delta S_0 - \Delta S_1$
- ☐ $\Delta S = \Delta S_0 - \Delta S_1 + \Delta S_2$
- ☐ $\Delta S = \Delta S_2 - \Delta S_1 + \Delta S_0$
- ☐ $\Delta S = \Delta S_1 - \Delta S_2 + \Delta S_0$
- ☐ $\Delta S = \Delta S_2 - \Delta S_0 + \Delta S_1$

Sual: AİY-nin səmərəliliyinə aid hansı nisbi göstərici doğrudur? (Çəki: 1)

- ☒ $T = T_0 - T_1 - T_0$
- ☐ $T = T_0 - T_3$
- ☐ $T = T_1 - T_0 - T_0$
- ☐ $T = T_1 - T_2 - T_1$
- ☐ $T = T_0 - T_1 - T_2$

Sual: AİS-n səmərəliliyinə aid hansı nisbi göstərici (Dəyər ifadəsində) doğrudur (Çəki: 1)

- ☒ $S = S_0 - S_1 - S_0$
- ☐ $S = S_0 - S_0$
- ☐ $S = S_1 - S_0 + 1$
- ☐ $S = S_2 - S_3 - S_3$
- ☐ $S = S_0 - S_1 - S_4$

Sual: AİY-nin səmərəliliyinə aid hansı nisbi göstərici düzqündür? (Çəki: 1)

- ☒ $S = S_0 - S_1$
- ☐ $S = S_0 - S_3$
- ☐ $S = S_3 - S_2 - S_3$
- ☐ $S = S_2 - S_3 - S_3$
- ☐ $S = S_2 - S_3 - S_3$

Sual: AİY-nin səmərəliliyinə aid hansı nisbi göstərici düzqündür? (Çəki: 1)

- ☒ $T = T_0 - T_1$
 - ☐ $T = T_1 - T_3$
 - ☐ $T = T_3 - T_1$
 - ☐ $T = T_3 - T_1 - T_3$
 - ☐ $T = T_1 - T_3 - T_3$
-

Sual: İqtisadi informasiyanı fərqləndirən düzqün cəhət hansıdır? (Çəki: 1)

- ☒ Natural və dəyər göstəricilərindən istifadə edir.
 - ☐ Kecmiş əks etdirir
 - ☐ Dünəni əks etdirir
 - ☐ Köhnəliyi xarakterizə edir
 - ☐ İşlənməyə məruz qalmır
-

Sual: Bunlardan hansı iqtisadi informasiyanın fərqləndirici cəhəti deyil? (Çəki: 1)

- ☒ iqtisadiyyatın vəziyyəti haqda yenilik vermir
 - ☐ Natural və dəyər göstəricilərinə malikdir
 - ☐ iqtisadi informasiya diskretdir
 - ☐ Müxtəlif maddi daşıyıcılarda əks olunur
 - ☐ iqtisadi informasiya böyük həcmə malik olur
-

Sual: Bunlardan hansı düzqün deyil? (Çəki: 1)

- ☒ iqtisadi informasiya təkrarlanmış
 - ☐ iqtisadi informasiya təkrarlanır
 - ☐ iqtisadi informasiya kütləvidir
 - ☐ iqtisadi informasiya dinamikdir
 - ☐ iqtisadi informasiya mürəkkəbdir
-

Sual: Bunlardan hansı düzqün deyil? (Çəki: 1)

- ☒ iqtisadi informasiya sadədir
 - ☐ iqtisadi informasiya mürəkkəbdir
 - ☐ iqtisadi informasiya dinamikdir
 - ☐ iqtisadi informasiya mürəkkəbdir
 - ☐ iqtisadi informasiya natural və dəyər göstəricilərinə malikdir
-

Sual: Bunlardan hansı yalandır (Çəki: 1)

- ☒ İqtisadi informasiya kütləvi deyil
 - ☐ İqtisadi informasiya kütləvidir.
 - ☐ İqtisadi informasiya böyük həcmə malik olur
 - ☐ iqtisadi informasiyanın bir hissəsi işlənilmir
 - ☐ iqtisadi informasiya qruplaşdırma əlamətinə malikdir
-

Sual: Bunlardan hansı düzqündür? (Çəki: 1)

- ☒ iqtisadi informasiya qruplaşdırmaya məruz qalır

- ☐ iqtisadi informasiya qruplaşdırılmır
- ☐ İqtisadi informasiya çeşidlənir
- ☐ İqtisadi informasiya nə qruplaşdırır
- ☐ iqtisadi informasiya yalnız massiv şəkildə qruplaşdırır

Sual: Bunlardan hansı düzqün deyil? (Çəki: 1)

- ☒ iqtisadi informasiya texniki xarakterlidir
- ☐ iqtisadi informasiya diskretdir
- ☐ iqtisadi informasiya kütləvidir
- ☐ iqtisadi informasiya təkrarlananıdır
- ☐ iqtisadi informasiya qruplaşdırma əlamətinə malikdir.

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı riyazi təminatı aiddir? (Çəki: 1)

- ☒ riyazi metodlar
- ☐ informasiya metodları
- ☐ təşkilatı metodlar
- ☐ texniki metodlar
- ☐ hüquqi metodlar

Sual: Bunlardan hansı riyazi təminata daxil deyildir? (Çəki: 1)

- ☒ informasiyanın işləmə metodları
- ☐ Alqoritmlər
- ☐ riyazi modellər
- ☐ riyazi metodlar
- ☐ riyazi üsullar

Sual: Bunlardan hansı əməliyyat sistemə daxil deyildir? (Çəki: 1)

- ☒ xüsusi proqrama malik olmayan
- ☐ kompüterin işini idarə edən :
- ☐ xüsusi proqrama malik olan
- ☐ Məlumatları identifikasiya edən
- ☐ Dialog rejimində işləyən

Sual: Bunlardan hansı lingvistik təminata daxil deyildir (Çəki: 1)

- ☒ AİY-təşkilatı məsələləri;

- ☐ AIY-də istifadə edilən elmi-texniki terminlər;
 - ☐ Bir sıra dil vasitələri;
 - ☐ Mətnlərin açılması;
 - ☐ Mətnlərin genişləndirilməsi
-

Sual: Mətnlərin genişləndirilməsi (Çəki: 1)

- ☒ İnsanların ünsiyyət dili
 - ☐ Riyazi dil;
 - ☐ Alqoritmik dil;
 - ☐ Blok –sxem dilləri;
 - ☐ Beyzik alqoritmik dili
-

Sual: Hüquqi təminat hansı təminat alt sistemi ilə qarşılıqlı əlaqədardır (Çəki: 1)

- ☒ Təşkilati təminat alt sistemi
 - ☐ Riyazi təminat alt sistemi
 - ☐ Proqram təminat alt sistemi ilə
 - ☐ Linqivistik təminat alt sistemi ilə
 - ☐ Riyazi-proqram təminat ilə alt sistemi ilə
-

Sual: Hüquqi təminat hansı təminat alt sistemi ilə qarşılıqlı əlaqədardır? (Çəki: 1)

- ☒ informasiya təminatı
 - ☐ Riyazi –proqram təminatı
 - ☐ Riyazi təminat
 - ☐ Proqram təminat
 - ☐ Xüsusi dil təminatı
-

Sual: Hüquqi təminat bunlardan hansı ilə qarşılıqlı əlaqədardır (Çəki: 1)

- ☒ texniki təminat;
 - ☐ Xüsusi dil təminatı
 - ☐ Riyazi- təminat
 - ☐ Proqram təminatı
 - ☐ Riyazi – proqram təminatı
-

Sual: Bunlardan hansı informasiya daşıyıcılarının inifikasiya edilməsinə aiddir. (Çəki: 1)

- ☒ uyğunlaşdırma
 - ☐ modifikasiya
 - ☐ integrasiya
 - ☐ iterasiya
 - ☐ identifikasiya
-

Sual: Hüquqi təminata aid sənəd hansıdır; (Çəki: 1)

- ☒ AIY-nin yaradılması qaydalarına aid sənəd
- ☐ təşkilat işləmə aid sənəd

- ☐ texniki işlərə aid sənəd
- ☐ Riyazi sənədlərə aid sənəd
- ☐ kadrlara aid sənəd

Sual: Hüquqi təminatı aid sənəd hansıdır (Çəki: 1)

- ☒ Bölmə və işçilərin hüquqi statusu
- ☐ linqivistik əşlərə aid hüquqi status
- ☐ Texniki tapşırıqı aid hüquqi status
- ☐ İşçi qrupuna aid sənədlər
- ☐ Layihənin hazırlanmasına aid sənəd

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Bunlarda hansı AİY-nin hüquqi təminatına aid olan sənəddir (Çəki: 1)

- ☒ Digər sistemlərlə qarşılıqlı sənədlər
- ☐ AİYdən kənarda olan sənədlər
- ☐ Digər sistemlərəməxsus sənədlər
- ☐ Şəxsən sifarişçiyə aid sənədlər
- ☐ Proqram təminatına sənədlər

Sual: Bunlardan hansı AİY-inin hüquqi təminat sənədlərinə aid deyil (Çəki: 1)

- ☒ AİY-də təşkilatı təminatla əlaqədar sənədlər
- ☐ AİY-nin yaradılması qaydaları
- ☐ bölmə və işçilərə aid sənəd
- ☐ İnformasiya proseslərinə aid sənəd
- ☐ Digər sistemlərdə əlaqə sənədləri

Sual: Bunlardan hansı Erqonomik təminatı daxil deyildir (Çəki: 1)

- ☒ Məhsuldarlığın aşağı düşməsi amilləri
- ☐ insan fəaliyyəti üçün optimal variant
- ☐ AİY-nin sürətlə mənimsənilməsi
- ☐ insanın səhvsiz fəaliyyəti
- ☐ İnsanın max. Səmərəli işləməsi üçün şərait

Sual: Bunlardan hansı erqonomik təminatı obyektivdir? (Çəki: 1)

- ☒ insan
- ☐ texniki

- ☐ tikililər
 - ☐ layihələr
 - ☐ texnoloqiya
-

Sual: Bunlardan hansı ergonomik təminatın obyektivdir? (Çəki: 1)

- ☒ İnsanın kollektivdə yeri
 - ☐ texnoloqiyanın optimallaşdırılması
 - ☐ Yeni informasiya texnoloji-yaşından istifadə
 - ☐ Texnikadan səmərəli istifadə
 - ☐ Səssizliyin təminatı
-

Sual: Bunlardan hansı ergonomik təminatın obyektivdir? (Çəki: 1)

- ☒ insanın fəaliyyəti
 - ☐ texnikadan istifadə
 - ☐ texnoloqiyaadan istifadə
 - ☐ layihələrin tərtibi
 - ☐ səmərəliliyin əldə edilməsi
-

Sual: Bunlardan hansı obyektin informasiyadır? (Çəki: 1)

- ☒ Giriş informasiyanın işlənən hissəsidir
 - ☐ Giriş informasiyasının işlənməyən hissəsidir
 - ☐ Nəticə informasiyanın tərkib hissəsidir
 - ☐ Törəmə informasiyasının tərkib hissəsidir
 - ☐ Aralıq informasiyanın tərkib hissəsidir
-

Sual: Bunlardan hansı giriş informasiyadır? (Çəki: 1)

- ☒ Daxili və xarici aləmdən daxil olan informasiya
 - ☐ İlk informasiyanın tərkib hissəsi
 - ☐ İlk və törəmə informasiyasının tərkib hissəsidir
 - ☐ nəticə və törəmə informasiyasının məcmusu olur
 - ☐ Aralıq informasiyanın bir hissəsidir
-

Sual: Bunlardan hansı Aralıq informasiyadır? (Çəki: 1)

- ☒ Təkrarən işlənmədən keçən
 - ☐ Arxivlərdə saxlanılan
 - ☐ idarə etmədə istifadə edilən
 - ☐ Nəticə informasiyası kimi istifadə edilən
 - ☐ istehsal tələbini ödəyən
-

Sual: Bunlardan hansı daxili giriş informasiyasıdır (Çəki: 1)

- ☒ İdarə edici obyektə daxil olan
- ☐ İdarə edici obyektə daxil olan
- ☐ Arxivdə saxlanılan
- ☐ İşlənməyə məruz qalmayan

☐ Təkrar işlənmədən keçən

Sual: Bunlardan hansı xarici girişin formasıdır (Çəki: 1)

- ☒ Tabeciliyində olan müəssisəsindən daxil olan
 - ☐ İdarə edici obyektə daxil olan
 - ☐ İdarə olunan obyektə daxil olan
 - ☐ İşlənmə qurğusundan keçməyən
 - ☐ Arxivdə saxlanılan
-

Sual: Bunlardan hansı biliyin xüsusiyyəti (Çəki: 1)

- ☒ Yüksək quruluş malik olması
 - ☐ Sadə quruluş malik olması
 - ☐ Mürəkkəb quruluş malik olması
 - ☐ Başa düşülməyən quruluş malik olması
 - ☐ Xaos quruluş malik olması
-

BÖLMƏ: 0902

Ad	0902
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı biliyin xüsusiyyəti deyildir? (Çəki: 1)

- ☒ Mürəkkəb quruluş malik olması
 - ☐ Yüksək quruluş malik olması
 - ☐ Maşın proqramını çağırmaq qabiliyyətinin olması
 - ☐ Digər informasiyanı ifadə etmək
 - ☐ Arxivdə uzun müddətə saxlama xüsusiyyəti
-

Sual: Bunlardan hansı törəmə informasiyasıdır? (Çəki: 1)

- ☒ İlk və aralıq informasiyanın işlənməsindən əldə edilən
 - ☐ Görüş informasiyanın işlənməsindən əldə edilən
 - ☐ Nəticə informasiyanın işlənməsindən əldə edilən
 - ☐ Çıxış informasiyanın işlənməsindən əldə edilən
 - ☐ Daxili giriş informasiyasının işlənməsindən əldə edilən
-

Sual: Rekvizit nədir? (Çəki: 1)

- ☒ informasiyanın ən kiçik hissəsi
- ☐ informasiyanın böyük bir hissəsi
- ☐ informasiyanın bölünən hissəsi
- ☐ informasiyanın bir hissəsi

☐ Tam informasiya

Sual: Bunlardan hansı əlamət rekvizitidir (Çəki: 1)

- ☒ tabel nömrəsi, ad və familiya
 - ☐ miqdar, say
 - ☐ uzunluq ölçü vahidi
 - ☐ Ağırlıq ölçü vahidi
 - ☐ həcm ölçü vahidi
-

Sual: Bunlardan hansı əsas rekvizitdir? (Çəki: 1)

- ☒ Miqdar, məbləğ
 - ☐ Növlülük
 - ☐ sıra nömrəsi
 - ☐ keyfiyyəti
 - ☐ tabel nömrəsi
-

Sual: (Çəki: 1)

- ☒ Uzunluq ölçü vahidi
 - ☐ Ağırlıq ölçü vahidi
 - ☐ Miqdar,
 - ☐ Barel
 - ☐ Barel
-

Sual: Bunlardan hansı kəmiyyət göstəricisidir? (Çəki: 1)

- ☒ Malın sayı
 - ☐ Ad
 - ☐ Familiya
 - ☐ Sıra nömrəsi
 - ☐ Növlülük
-

Sual: Bunlardan hansı cöstəricidir? (Çəki: 1)

- ☒ Rekvizitlərin məcmun
 - ☐ Xəbərlərin məcmun
 - ☐ Verilənlərin məcmun
 - ☐ hadisələri xarakterizə edən xassələrin məcmun
 - ☐ Məlumatların məcmui
-

Sual: Bunlardan hansı xəbərdir? (Çəki: 1)

- ☒ göstəricilərin məcmui
 - ☐ Rekvizitlərin məcmui
 - ☐ Massivlərin məcmui
 - ☐ Məlumatların məcmui
 - ☐ Verilənlərin məcmui
-

Sual: Bunlardan hansı massivdir? (Çəki: 1)

- ☒ xəbərlərin məcmui
 - ☐ Verilənlərin məcmui
 - ☐ Məlumatların məcmui
 - ☐ Göstəricilərin məcmui
 - ☐ Rekvizitlərin məcmui
-

Sual: AİY-nin informasiya təminatı hansı aspektdə yaradılır? (Çəki: 1)

- ☒ Semantik
 - ☐ İnformatik
 - ☐ Subyektiv
 - ☐ Obyektiv
 - ☐ kibernetik
-

Sual: AİY-nin informasiya təminatı hansı aspektdə yaradılır (Çəki: 1)

- ☒ Sintaktik
 - ☐ Kibernetik
 - ☐ Alqoritmik
 - ☐ İnformatik
 - ☐ Pozitivlik
-

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AİY-nin informasiya təminatı hansı aspektdə yaradılır (Çəki: 1)

- ☒ Praqmatik
 - ☐ pozitivlik
 - ☐ informatik
 - ☐ kibernetik
 - ☐ alqoritmik
-

Sual: Bunlardan hansı semantik aspektir? (Çəki: 1)

- ☒ sistemdə məlumatların təsviri formalarının məzmunu
 - ☐ Formalarının tərkibinin məzmunu
 - ☐ Məlumatların təsvirinin məntiqi quruluşu
 - ☐ Massivlərin təsvirin məntiqi quruluşu
 - ☐ Sənəddə təsvirin məntiqi quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspektordur? (Çəki: 1)

- ☒ Formaların tərkibi
 - ☐ Sistemdə məlumatların təsviri
 - ☐ Çoxluqda məlumatların təsviri
 - ☐ Boş çoxluqda məlumatların təsviri
 - ☐ AEİ sistemində məlumatların təsviri
-

Sual: Bunlardan hansı sintaktik aspekdir? (Çəki: 1)

- ☒ Massivdə məlumatların təsvirinin məntiqi quruluşu
 - ☐ AİY-də saxlanması strukturu
 - ☐ AİY-də informasiya axtarışı
 - ☐ Sənəddə təsvirin məntiqi quruluşu
 - ☐ Sistemdə məlumatların təsviri quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspekdir (Çəki: 1)

- ☒ Sənədə məlumatların təsvirinin məntiqi quruluşu
 - ☐ Çoxluqda məlumatların təsviri strukturu
 - ☐ Sistemdə məlumatların təsviri strukturu
 - ☐ İnformasiya axtarışı quruluşu
 - ☐ Sənətdə informasiyanın yerləşdirilməsi quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspektdir? (Çəki: 1)

- ☒ Göstəricidə məlumatların məntiqi təsviri quruluşu
 - ☐ Məlumatların təsvir formalarının məntiqi quruluşu
 - ☐ Göstəricidə məlumatların məntiqi təsviri quruluşu
 - ☐ Mussivdə informasiyanın yerləşdirilməsi quruluşu
 - ☐ Çoxluqda informasiyanın yerləşdirilməsi quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspektdir? (Çəki: 1)

- ☒ Göstəricidə məlumatların məntiqi təsviri quruluşu
 - ☐ Məlumatların təsvir formalarının məntiqi quruluşu
 - ☐ Göstəriçilərdə təsvir formasının məntiqi quruluşu
 - ☐ Massivdə informasiyanın yerləşdirilməsi quruluşu məntiqi
 - ☐ Çoxluqda informasiyanın yerləşdirilməsi məntiqi quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspektordur? (Çəki: 1)

- ☒ Göstəricidə məlumatların yerləşdirilməsinin məntiqi quruluşu.
 - ☐ Məsələ həllinin seçilməsinin məntiqi quruluşu
 - ☐ İnformasiyanın axtarışının məntiqi quruluşu
 - ☐ İnformasiyanın saxlanılmasının məntiqi quruluşu
 - ☐ Məlumatların təsvir formalarının məntiqi quruluşu
-

Sual: Bunlardan hansı sintaktik aspekt deyildir? (Çəki: 1)

- ☒ İqtisadi məsələ üçün lazım olan məlumatların seçilməsi
- ☐ Göstəricidə məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Sənətdə məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Yazıda məlumatlarının təsvirinin məntiqi quruluşu
- ☐ Massivdə məlumatların təsvirinin məntiqi quruluşu

Sual: Bunlardan hansı sintaktik aspekt deyildir (Çəki: 1)

- ☒ AİY-də informasiyanın saxlanması
- ☐ Massivdə məlumatların təşkilinin məntiqi quruluşu
- ☐ Sənəddə məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Yazıda məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Göstəricidə məlumatların yerləşdirilməsinin məntiqi quruluşu

Sual: Bunlardan hansı sintaktik aspekt deyildir? (Çəki: 1)

- ☒ AİY-də informasiya axtarışının məntiqi quruluşu
- ☐ Sənəddə məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Massivdə məlumatların təsvirinin məntiqi quruluşu
- ☐ Yazıda məlumatların təsvirinin yerləşdirilməsinin məntiqi quruluşu
- ☐ Göstəricidə məlumatların yerləşdirilməsinin məntiqi quruluşu

Sual: Bunlardan hansı Praqmatik aspektdir? (Çəki: 1)

- ☒ İqtisadi məsələnin həlli üçün lazımi məlumatların seçilməsi
- ☐ Məsələnin həll üçün olaraq ritmik seçilməsi
- ☐ Məsələnin iqtisadi qoyuluşu
- ☐ Məsələ həlli üçün texnoloji prosesin müəyyən edilməsi
- ☐ Məsələ həlli üçün texnikanın seçilməsi

BÖLMƏ: 1001

Ad	1001
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı Proqramatik aspektdir? (Çəki: 1)

- ☒ AİY-də məlumatların vaxtında saxlanması
- ☐ AİY-informasiyanın axım (hərəkəti)
- ☐ AİY-kənardan informasiya qəbulu
- ☐ AİY-dən digər AİY-nə informasiya göndərilməsi
- ☐ AİY-nin bölmələrinin informasiya ilə təminatı

Sual: Fiziki modeli tərtib etmək üçün hansı xarakteristikalara tələb olunur: (Çəki: 1)

- ☒ ƏS-nin xarakteristikası
 - ☐ İdarəedici sistemin xarakteristikası
 - ☐ İdarə olunan sistemin xarakteristikası
 - ☐ İdarə edici və idarə olunan sistemin xarakteristikası
 - ☐ Sadəcə sistemin xarakteristikası
-

Sual: Verilənlər bazasının modellərinin dəyişməsinin səbəbi: (Çəki: 1)

- ☒ Texniki təminatın cevik dəyişməsi
 - ☐ Kadrların dəyişməsi
 - ☐ Rəhbərliyin dəyişməsi
 - ☐ Layihələrin dəyişməsi
 - ☐ Müqavilələrin dəyişməsi
-

Sual: Verilənlər bazasının modellərinin dəyişməsinin səbəbi (Çəki: 1)

- ☒ Proqram təminatının cevik dəyişməsi
 - ☐ Layihənin dəyişməsi
 - ☐ Müqavilələrin dəyişməsi
 - ☐ Kadrların dəyişməsi
 - ☐ Rəhbərliyin dəyişməsi
-

Sual: Verilənləri bazasının modellərinin dəyişməsinin səbəbi (Çəki: 1)

- ☒ Proqram və texniki təminatın cevik dəyişməsi
 - ☐ Müqavilənin dəyişməsi
 - ☐ Rəhbərliyin cevik dəyişməsi
 - ☐ Linqvistik təminatın cevik dəyişməsi
 - ☐ Erqonomik təminatın cevik dəyişməsi
-

Sual: Yeni şəraitə uyğun modellər hansı model əsasında qurulur: (Çəki: 1)

- ☒ İnfoloji modellər
 - ☐ Funksional modellər
 - ☐ Sistem modellər
 - ☐ Fiziki modellər
 - ☐ Dataloji modellər
-

Sual: Qlobal model bunlardan hansını mövqeyini əks etdirir (Çəki: 1)

- ☒ İnzibatchılığın mövqeyini
 - ☐ Təsərrüfatının mövqeyini
 - ☐ Layihələndiricinin mövqeyini
 - ☐ Sistemləşdiricinin mövqeyini
 - ☐ Alt sistemin mövqeyini
-

Sual: Lokal model kimlərin baxışlarını əks etdirir (Çəki: 1)

- ☒ Müxtəlif istifadəçilərin baxışlarını
- ☐ İdarə edici sistemin baxışlarının

- ☐ İdarə olunan sistemin baxışlarının
- ☐ İstehlakçıların maraqlarının
- ☐ AES sistem işçilərinin maraqlarının

Sual: Bunlardan hansı VB-yə nəzərən xarici model adlanır? (Çəki: 1)

- ☒ Xarici istifadəçilərin maraqlarının əks etdirən
- ☐ Xarici istifadəçilərin maraqlarını əks etdirən
- ☐ İdarə edicilərin maraqlarının əks etdirən
- ☐ İdarə olunanların maraqlarının əks etdirən
- ☐ İnzibatchıların maraqlarını əks etdirən

Sual: Bunlardan hansı VB-yə nəzərən xarici model adlanır (Çəki: 1)

- ☒ Xarici istifadəçinin maraqlarının əks etdirən
- ☐ Xarici istehlakçının maraqlarının əks etdirməyən
- ☐ İdarə edicilərin maraqlarına əks etdirən
- ☐ sistemin işçilərinin maraqlarını əks etdirən
- ☐ sistemin işçilərinin maraqlarını əks etdirən

Sual: Predmet oblastı barədə integrasiya edilmiş təsəvvürü əks etdirən model hansıdır (Çəki: 1)

- ☒ Konseptual model
- ☐ Dataloji model
- ☐ Qlobal model
- ☐ Lokal model
- ☐ Xarici model

Sual: İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür (Çəki: 1)

- ☒ Açıq sistem
- ☐ İterasiya edilmiş sistem
- ☐ İntegrasiya edilmiş sistem
- ☐ İyerarxiyalı sistem
- ☐ Mövqel sistem

BÖLMƏ: 1002

Ad	1002
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür (Çəki: 1)

- ☒ Qapalı sistem

- ☐ Qlobal sistem
 - ☐ Lokal sistem
 - ☐ AEİ sistem
 - ☐ İterasiya edilmiş sistem
-

Sual: İstifadə edilən ünsiyyət dilinə görə VB-lər hansı sistemə bölünür (Çəki: 1)

- ☒ Acıq və qapalı
 - ☐ Lokal və qlobal
 - ☐ Sistem və AEY sistem
 - ☐ İnteqrasiya və iterasiya edilmiş sistem
 - ☐ Adaptasiya və inventarizasiya edilmiş sistem
-

Sual: VB-nin acıq sistemində hansı proqramlaşdırma operatorlarından istifadə edilir: (Çəki: 1)

- ☒ Geniş proqramlaşdırma operatorlarından
 - ☐ Sadələşdirmiş proqramlaşdırma operatorlarından
 - ☐ Mürəkkəbləşdirmiş operatorlarda
 - ☐ Alqoritmik dilə malik operatorlardan
 - ☐ Adaptasiya edilmiş operatorlardan
-

Sual: Qapalı MBİS özünə məxsus dili hansıdır: (Çəki: 1)

- ☒ Son istifadəçi ilə "sual-cavab" dialoqudur
 - ☐ Sadəcə dialoqdur
 - ☐ Daxili dialoqdur
 - ☐ İdarə edici ilə dialoqdur
 - ☐ Daxili təhlil üçün dialoqdur
-

Sual: Strukturalıma VB-nədir? (Çəki: 1)

- ☒ Yaddaş obyektləri əvvəlcədən təsnifləşdirilir
 - ☐ Yaddaş obyektləri təsnifləşdirilmir
 - ☐ Yaddaş obyektləri xarakterizə edilmir
 - ☐ Yaddaş obyektləri xarici yaddaşda əks olunur
 - ☐ Yaddaş obyektləri məşindən kənar təsvir edilmir
-

Sual: VB –lər hansı növü bölünür (Çəki: 1)

- ☒ İyerarxik
 - ☐ Qibernetik
 - ☐ Sistematik
 - ☐ Dinamik
 - ☐ Alqoritmik
-

Sual: VB-lər hansı növü növlərə bölünür (Çəki: 1)

- ☒ Şəbəkə
- ☐ Tor

- ☐ Qrafik
- ☐ Sadə
- ☐ Mürəkkəb

Sual: VB-nin hansı növü var: (Çəki: 1)

- ☒ relyasiyalı (iqtibaslı)
- ☐ karelyasiyalı
- ☐ iterasiyalı
- ☐ adaptasiyalı
- ☐ nfləsiyalı

Sual: VB –lər hansı növbəyə ayrılır (Çəki: 1)

- ☒ İyerarxiyalı, şəbəkə və relyasiyalı (iqtibaslı)
- ☐ Karelyasiyalı,şəbəkə və relyasiyalı
- ☐ İyerarxiyalı, integrasiyalı və relyasiyalı
- ☐ İyerarxiyalı, şəbəkə və Adaptasiyalı
- ☐ İyerarxiyalı, İnflyasiyalı və və relyasiyalı

Sual: MBİS-lərin fərqləndirən modellərin səviyyəsi necə olur (Çəki: 1)

- ☒ 1,2,3
- ☐ 4,5,6
- ☐ 5,6,7
- ☐ 6,7,8
- ☐ 1,2,5

Sual: MBİS-i fərqləndirən modellərin səviyyəsi necə olur: (Çəki: 1)

- ☒ 1
- ☐ 5
- ☐ 4
- ☐ 6
- ☐ 7

Sual: MBİS –i fərqləndirən modellərin səviyyəsi necə olur: (Çəki: 1)

- ☒ 2
- ☐ 4
- ☐ 6
- ☐ 7
- ☐ 9

BÖLMƏ: 1003

Ad	1003
Suallardan	12
Maksimal faiz	12



Sual: MBİS fərqləndirən modellərin səviyyəsi necə olur (Çəki: 1)

- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6
- ☐ 7

Sual: İcra etdiyi funksiyaya görə MBİS necə yerə bölünür (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: İnformasiya MBİS hansı funksiyanı yerinə yetirir (Çəki: 1)

- ☒ Verilənlərin saxlanması təşkil edilir
- ☐ Verilənlər təhlil edilir
- ☐ Verilənlər kodlaşdırılır
- ☐ Verilənlərin məntiqi əlaqələri təşkil edilir.
- ☐ Verilənlərin məntiqi əlaqələri təşkil edilir.

Sual: İnformasiya-MBİS hansı funksiyanı yerinə yetirir (Çəki: 1)

- ☒ Verilənlərin saxlanması təşkil edilir.
- ☐ Verilənlərin alqoritmi tərtib edilir
- ☐ Verilənlər təhlil edilir
- ☐ Verilənlər şifrələşdirilir
- ☐ Verilənlərin alqoritmi təşkil edir

Sual: İnformasiya MİS-ləri hansı funksiyanı yerinə yetirir (Çəki: 1)

- ☒ Verilənlərin təqdit edilməsi
- ☐ Verilənlərin məntiqi əlaqələri
- ☐ Verilənlərin təşkilatı əlaqələri
- ☐ Verilənlərin eyni cinsiyyəti
- ☐ Verilənlərin dolğunluğu

Sual: İnformasiya MBİS-ləri hansı funksiyanı yerinə yetirir (Çəki: 1)

- ☒ Verilənlərin saxlanması, axtarışı və təqdim edilməsi
- ☐ Verilənlərin saxlanması, axtarışı və təhlili
- ☐ Verilənlərin saxlanması, kodlaşdırılması və təqdim edilməsi
- ☐ Verilənlərin şifrələşdirilməsi; axtarışı və təqdim edilməsi

☐ Verilənlərin məntiqi əlaqələri; axtarışı və təqdim edilməsi

Sual: Əməliyyat MBİS- funksiyası hansıdır: (Çəki: 1)

- ☒ hesablama ESİ aparır.
 - ☐ İnformasiya toplayır
 - ☐ İnformasiyanı qeyd edilir
 - ☐ İnformasiyanı coxaldı
 - ☐ İnformasiyanı göndərir
-

Sual: MBİS tətbiq sferasına qorə necə yerə bölünür: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: Universal MBİS xarakteristikası hansıdır (Çəki: 1)

- ☒ hər hansı bir predmet oblastına köklənə bilir
 - ☐ konkret predmet oblastına köklənə bilir
 - ☐ Tələb olunan predmet oblastına köklənə bilir
 - ☐ Sistemdən kənar predmet oblastına köklənə bilir
 - ☐ Qeyri-formal predmet oblastına köklənə bilir?
-

Sual: Bunlardan hansı problem-istinad MBİS (Çəki: 1)

- ☒ İxtisaslaşdırılmış MBİS
 - ☐ Təyinatlı MBİS
 - ☐ Xarakterizə edilmiş MBİS
 - ☐ Təsis edilmiş MBİS
 - ☐ Planlaşdırılmış MBİS
-

Sual: İş rejiminə qorə MBİS-lər necə yerə bölünür (Çəki: 1)

- ☒ 6
 - ☐ 3
 - ☐ 4
 - ☐ 7
 - ☐ düz cavab yoxdur
-

Sual: İş rejiminə qorə MBİS-lər necə yerə bölünür (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 6
 - ☐ 3
 - ☐ 8
-

BÖLMƏ: 1101

Ad	1101
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı iş rejiminə görə MBİS-dir (Çəki: 1)

- ☒ Raketləşdirmiş rejimli MBİS
- ☐ Konvertləşdirilmiş rejimli MBİS
- ☐ Kombinləşdirilmiş rejimli MBİS
- ☐ Aktivləşdirilmiş rejimli MBİS
- ☐ Mövqeli rejimli MBİS

Sual: Bunlardan hansı iş rejiminə görə MBİS-dir. (Çəki: 1)

- ☒ Teleişləmə rejimli MBİS
- ☐ Komunikasiya rejimli MBİS
- ☐ Kombinləşdirilmiş rejimli MBİS
- ☐ Kəbtləşdirilmiş rejimli MBİS
- ☐ Kustar rejimli MBİS

Sual: Bunlardan hansı iş rejiminə görə MBİS-dir (Çəki: 1)

- ☒ Paketləşdirilmiş və tel işləmə rejimli MBİS
- ☐ Paketləşdirilmiş və kombinləşdirilmiş rejimli MBİS
- ☐ Teleişləmə və kombinləşdirilmiş rejimli MBİS
- ☐ Paketləşdirilmiş və kustar təyinatlı MBİS
- ☐ teleişləmə və kəbelləşdirilmiş MBİS

Sual: Saxlanan informasiyanın xarakterizinə görə MBİS-hansı sistemə bölünür (Çəki: 1)

- ☒ İqtisadi informasiya sistemi
- ☐ təşkilati MBİS informasiya sistemi
- ☐ Htsabi MBİS informasiya sistemi
- ☐ Inventarizasiya informasiya sistemi
- ☐ Məntiqi informasiya sistemi

Sual: Saxlanan informasiyanın xarakterizinə görə MBİS-n hansı sistem vardır (Çəki: 1)

- ☒ Elmi-texniki MBİS informasiya sistemi
- ☐ Məntiqi informasiya sistemi
- ☐ Fiziki informasiya sistemi
- ☐ Analitik informasiya sistemi

☐ Sintetik informasiya sistemi

Sual: Bunlardan hansı saxlama informasiyasının xarakterinə qərə MBİS-n sisteminə daxil deyildir. (Çəki: 1)

- ☒ Fiziki informasiya sistemi
 - ☐ İqtisadi informasiya sistemi
 - ☐ elmi-texniki informasiya sistemi
 - ☐ sosial siyasi informasiya sistemi
 - ☐ Texnoloji informasiya sistemləri
-

Sual: Bunlardan hansı verilənlərin işlənməsinin təşkili üsuluna qərə VB-ləri fərqləndirir (Çəki: 1)

- ☒ Lokal VB
 - ☐ Fərdi VB
 - ☐ Kustar VB
 - ☐ Şərikli VB
 - ☐ Anoloq VB
-

Sual: Bunlardan hansı verilənlərin işlənməsinin təşkili üsuluna qərə VB fərqləndirir: (Çəki: 1)

- ☒ Paylanmış VB
 - ☐ Assimlyisiya edilmiş VB
 - ☐ Konfigurasiya edilmiş VB
 - ☐ Kombinəlaşdırılmış VB
 - ☐ Kodlaşdırılmış VB
-

Sual: Lokal VB hansı baza əsasında yaradılır (Çəki: 1)

- ☒ Bir EHM
 - ☐ İş EHM
 - ☐ Z EHM
 - ☐ 12 EHM
 - ☐ 13 EHM
-

Sual: Paylanmış EHM hansı texniki baza əsasında yaradılır (Çəki: 1)

- ☒ Daha çox EHM və qarşılıqla əlavə
 - ☐ Bir EHM
 - ☐ İki EHM
 - ☐ Qarşılıqlı əlaqəsi olmayan bir necə THM
 - ☐ bir necə təşkilatı texniki
-

Sual: Bunlardan hansı paylanmış məlumat bazasının üstün cəhətidir? (Çəki: 1)

- ☒ Paylanmış və mərkəzləndirilmiş sistemlərin üstünlüklərini özündə əks etdirir
- ☐ Sistem mürəkkəbləşir
- ☐ Sorquları sinxronlaşdırmaq problemi mürəkkəbləşir

- ☐ MB-nin məntiqi layihələşdirmə cətinləşir
- ☐ Xidmət edici sferanın xüsusi cəkisi azalır

Sual: Bunlardan hansı paylanmış MB-nin üstün cəhətidir (Çəki: 1)

- ☒ Yüku sistemin müxtəlif komponentləri arasında paylamaq imkanı yaradır
- ☐ Xidmət edici informasiyanın xüsusi cəkisi artır
- ☐ Fiziki səviyyədə layihələşdirmə cətinləşir.
- ☐ Sorğuları sinxronlaşdırması mürəkkəbləşir
- ☐ Sistem mürəkkəbləşir

BÖLMƏ: 1102

Ad	1102
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı paylanmış MB-nin üstün cəhətidir (Çəki: 1)

- ☒ Tam məlumat əldə etmək
- ☐ Natamam məlumat əldə etmək
- ☐ Minimum məlumat əldə etmək
- ☐ Dolğun məlumat əldə etmək
- ☐ Keyfiyyətli məlumat əldə etmək

Sual: Bunlardan hansı paylanmış MB-nin üstün cəhətidir: (Çəki: 1)

- ☒ Adaptiv sistem olması
- ☐ Qeyri adaptiv sistem olması
- ☐ Kombinəlaşdırılmış sistem olması
- ☐ Araşdırılmış sistem olması
- ☐ Mürəkkəb sistem olması

Sual: Bunlardan hansı paylanmış MB-nin mənfi xüsusiyyətidir (Çəki: 1)

- ☒ Sistemin mürəkkəbliyi
- ☐ Məlumat tamlığını əldə etmək imkanı
- ☐ Tez uyğunlaşan adaptiv sistemdir
- ☐ Mərkəzləşdirilmiş sistemlərin üstünlüyü
- ☐ Dolğun məlumatın əldə edilməsi

Sual: Bunlardan hansı paylanmış MB-nin mənfi xüsusiyyətidir (Çəki: 1)

- ☒ Sorğuları sinxronlaşdırmaq problemi mürəkkəbləşir
- ☐ Yüku sistemin müxtəlif komponentləri arasında paylamaq imkanı
- ☐ Paylanmış sistemlərin üstünlüklərini özündə əks (ehtivi) etdirir

- ☐ Tam informasiyanın əldə edilməsi
 - ☐ Qənaətbəxş informasiyanın əldə edilməsi.
-

Sual: Bunlardan hansı paylanmış MB-nin mənfi xüsusiyyətidir. (Çəki: 1)

- ☒ MB-nin məntiqi layihələşdirmək cətinləşir.
 - ☐ MB-nin məntiqi layihələndirilməsi asanlaşır
 - ☐ MB-nin fiziki layihələndirilməsi asanlaşır.
 - ☐ MB-nin həm mənfi həm də fiziki layihələndirilməsi asanlaşır
 - ☐ Mərkəzləşdirilmiş sistemlərin üstünlüklərini özündə əks etdirir
-

Sual: Bunlardan hansı paylanmış MB-nin mənfi xüsusiyyətidir (Çəki: 1)

- ☒ Əlavə model səviyyələri meydana çıxır
 - ☐ Adaptiv sistem olduğuna görə
 - ☐ Məlumat tamlığını əldə etmək olur
 - ☐ Yüku sistemin müxtəlif komponentləri arasında paylama
 - ☐ Paylanmış sistemlərin üstünlükləri
-

Sual: Paylanma resurslarına görə PVB- necə yerə bölünür: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 6
 - ☐ 7
-

Sual: Sorğunun ünvanlaşdırılması üsuluna qorə paylanmış MB sistemləri necə yerə bölünür (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Bunlardan hansı iyerarxik modelə aiddir. (Çəki: 1)

- ☒ "OKA"
 - ☐ "OPA"
 - ☐ "ODA"
 - ☐ "OSA"
 - ☐ "OTA"
-

Sual: Bunlardan hansı iyerarxik modelə aiddir. (Çəki: 1)

- ☒ "İNES"
- ☐ "İTEKS"
- ☐ "İBEKS"
- ☐ "İPEKS"

☐ "İKEKS"

Sual: Bunlardan hansı ierarxik modelə aiddir. (Çəki: 1)

- ☒ "OKA" VƏ "İNES"
 - ☐ "İTES" VƏ "İNES"
 - ☐ "OKA" VƏ "OTA"
 - ☐ "İBES" VƏ "İNES"
 - ☐ "OKA" VƏ "İPES"
-

Sual: İNES üçün dataloji modelin qurulması necə mərhələdən keçir (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

BÖLMƏ: 1103

Ad	1103
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: AİY-e yaradılarkən hansı prinsip rəhbər tutulur: (Çəki: 1)

- ☒ Sistemlilik
 - ☐ Funksionallıq
 - ☐ Mürəkkəbliк
 - ☐ Ekvivalentlik
 - ☐ Proporsianallıq
-

Sual: AİY yaradılarkən hansı prinsipə rəhbər tutulur: (Çəki: 1)

- ☒ Daimi inkişaf
 - ☐ Təkrarlanma
 - ☐ Mürəkkəbliк
 - ☐ Funksionallıq
 - ☐ Asılamaq
-

Sual: AİY-ni yaradarkən hansı prinsip rəhbər tutulur. (Çəki: 1)

- ☒ Çeviklik
- ☐ Proporsionallıq
- ☐ Durğunluq
- ☐ Təkrarlama

☐ Mürəkkəbli

Sual: AİY-nin yaradarkən hansı prinsip rəhbər tutulur (Çəki: 1)

- ☒ dayanıqlı
 - ☐ Sabitlik
 - ☐ Daimilik
 - ☐ Durğunluq
 - ☐ Təkrarlanma
-

Sual: AİY-nin yaradarkən hansı prinsip rəhbər tutulur. (Çəki: 1)

- ☒ Səmərəlik
 - ☐ Sabitlik
 - ☐ Daimilik
 - ☐ Durğunluq
 - ☐ Təkrarlama
-

Sual: Cəvəlik prinsipi hansı prinsipdən irəli gəlir (Çəki: 1)

- ☒ Dəmi inkişaf prinsipindən
 - ☐ Sabitlik prinsipindən
 - ☐ Durğunluq prinsipindən
 - ☐ Düz cavab yoxdur
 - ☐ Daimilik prinsipindən
-

Sual: AİY hansı formada layihələşdirilə bilər. (Çəki: 1)

- ☒ Fərdi
 - ☐ Mərkəzləşdirilmiş
 - ☐ Şəxsi
 - ☐ Alt sistem
 - ☐ Kollektiv istifadə edilməyən
-

Sual: AİY hansı formalarda layihələşdirilə bilər (Çəki: 1)

- ☒ Fərdi ; qrupşəkilli və kollektiv
 - ☐ Şəxsi, qrupşəkilli və kollektiv
 - ☐ qrupşəkilli, mərkəzləşdirilmiş və kollektiv
 - ☐ Fərdi, Mono və kollektiv
 - ☐ Fərdi, qrupşəkil və ALTsistem
-

Sual: AİY yaradılarkən hansı tələb ödənilməlidir (Çəki: 1)

- ☒ ergonomik tələbat nəzərə alınmaqla
 - ☐ Təkrarlanan informasiya təminatı
 - ☐ Dəloji səmərəliliyin əldə edilməsi
 - ☐ Dialoq rejimində işin təşkilinin mürəkkəbliyi
 - ☐ Təşkilatı və hesablayıcı texnikadan kompleks istifadə edilməsi
-

Sual: AİY yaradılarkən bunlardan hansı rəhbər prinsip tutulmur (Çəki: 1)

- ☒ Yorucu texniki əməliyyatlardan imtina edilir
 - ☐ Yorucu texniki əməliyyatlar maksimum avtomatlaşdırılır
 - ☐ İşin dialoq rejimində təşkili
 - ☐ İşin interaktiv rejimində təşkili
 - ☐ Ergonomik tələbatın nəzərə alınmasa
-

Sual: Mütəxəssis və ya iqtisadcinin həll etdiyi məsələlər necə qrupa bölünür (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 7
-

Sual: Bunlardan hansı informasiya xarakterli məsələ deyildir (Çəki: 1)

- ☒ Məntiqi əməliyyat
 - ☐ Kodlaşdırma
 - ☐ Kodlaşdırma
 - ☐ Saxlama
 - ☐ Düzəlişlər
-

BÖLMƏ: 1201

Ad	1201
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı informasiya xarakterli iş deyildir (Çəki: 1)

- ☒ Hesablama əməliyyatları
 - ☐ Saxlama
 - ☐ Şifrələşdirmə
 - ☐ Düzəlişlər etmək
 - ☐ Təqdim etmə məsələsi
-

Sual: Bunlardan hansı törəmə informasiyasıdır? (Çəki: 1)

- ☒ ilkin və aralıq informasiyanın
 - ☐ giriş informasiyanın işlənməsindən əldə edilən
 - ☐ işlənilməyən informasiyadan əldə edilən
 - ☐ giriş informasiyadan əldə edilən
 - ☐ daxili cırış informasiyadan əldə edilən
-

Sual: Bunlardan hansı nəticə informasiyadır? (Çəki: 1)

- ☒ törəmə informasiyanın bir hissəsi
 - ☐ giriş informasiyanın bir hissəsi
 - ☐ nəticə informasiyanın bir hissəsi
 - ☐ aralıq informasiyanın bir hissəsi
 - ☐ xarici giriş informasiyanın bir hissəsi
-

Sual: Bunlardan hansı aralıq informasiyadır? (Çəki: 1)

- ☒ işlənmədən təkrarən keçən informasiya
 - ☐ istifadə edilməyən informasiya
 - ☐ arxivdə saxlanılan informasiya
 - ☐ səhifələrdə saxlanılan informasiya
 - ☐ giriş informasiyanın işlənən hissəsi
-

Sual: Bunlardan hansı riyazi təminatdır? (Çəki: 1)

- ☒ riyazi metodlar
 - ☐ informasiya metodlar
 - ☐ texnoloji metodlar
 - ☐ verilənlər
 - ☐ xəbərlər
-

Sual: Bunlardan hansı riyazi təminatdır? (Çəki: 1)

- ☒ riyazi metodlar
 - ☐ informasiya metodlar
 - ☐ verilənlər modeli
 - ☐ texnoloji əməliyyatlar
 - ☐ göstərici modellər
-

Sual: Bunlardan hansı riyazi təminatdır? (Çəki: 1)

- ☒ alqoritmlər
 - ☐ texnologiyalar
 - ☐ əməliyyatlar
 - ☐ proseslər
 - ☐ bölmələr
-

Sual: AİS-nin fəaliyyətinin əsasını bunlardan hansı təşkil edir? (Çəki: 1)

- ☒ idarə etmə modelləri
 - ☐ alt sistem modelləri
 - ☐ texnoloji modullər
 - ☐ informasiya modellər
 - ☐ texniki modellər
-

Sual: Bunlardan hansı AİS-nin fəaliyyətinin əsasını təşkil edir? (Çəki: 1)

- ☒ iqtisadi-riyazi üsullar
 - ☐ təhlil üsulları
 - ☐ alqoritmik üsullar
 - ☐ texnoloji üsullar
 - ☐ qeyri-xətti üsullar
-

Sual: Proqram təminatı necə yerə bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 7
 - ☐ 6
-

Sual: Bunlardan hansı ümumi proqram təminatıdır? (Çəki: 1)

- ☒ əməl edici proqramlar
 - ☐ təsir edici proqramlar
 - ☐ məntiqi proqramlar
 - ☐ hesabi proqramlar
 - ☐ yekun proqramlar
-

Sual: Bunlardan hansı ümumi proqram təminatına daxildir? (Çəki: 1)

- ☒ əməl edici proqramlar
 - ☐ mühasibatlıq proqramları
 - ☐ statistik proqramlar
 - ☐ proqnozlaşdırma proqramları
 - ☐ operativ proqramlar
-

BÖLMƏ: 1202

Ad	1202
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı ümumi proqram təminatına daxildir? (Çəki: 1)

- ☒ təlimatlar
 - ☐ xəbərlər
 - ☐ massivlər
 - ☐ göstəricilər
 - ☐ çertyojlar
-

Sual: Bunlardan hansı xüsusi proqram təminatıdır? (Çəki: 1)

- ☒ konkret məsələ həlli ilə əlaqədar proqramlar
 - ☐ təyinatı olmayan məsələ həlli proqramları
 - ☐ məsələlər kompleksinə aid proqramlar
 - ☐ digər məsələsinə aid proqramlar
 - ☐ qarışıq məsələ həllinə aid proqramlar
-

Sual: Kompüterə yükləmək üçün nə lazımdır? (Çəki: 1)

- ☒ proqram təminatı
 - ☐ kadr təminatı
 - ☐ linqvistik təminat
 - ☐ ergonomik təminat
 - ☐ hüquqi təminat
-

Sual: Əməliyyat sisteminin funksiyası nədir? (Çəki: 1)

- ☒ kompüterin işini idarə edən
 - ☐ texnoloji prosesləri təşkil edən
 - ☐ əməliyyatları təşkil edən
 - ☐ kadr hazırlayan
 - ☐ hüquqi təminatı təşkil edən
-

Sual: Əməliyyat sisteminin funksiyası nədir? (Çəki: 1)

- ☒ məlumatları identifikasiya edən proqram çoxluğu
 - ☐ məlumatları korektsiya edən
 - ☐ məlumatları korektsiya edən
 - ☐ məlumatları modifikasiya edən
 - ☐ məlumatları iterasiya edən
-

Sual: Əməliyyat sistemi hansı proqramlardan təşkil edilir? (Çəki: 1)

- ☒ idarə etmə proqramlarından
 - ☐ budaqlanan proqramlardan
 - ☐ şaxələnən proqramlardan
 - ☐ xətti proqramlardan
 - ☐ qarışıq proqramlardan
-

Sual: Əməliyyat sistemi hansı proqramlardan təşkil edilir? (Çəki: 1)

- ☒ işləmə proqramlarından
 - ☐ tətbiqi proqramlardan
 - ☐ xətti proqramlardan
 - ☐ dövrü proqramlardan
 - ☐ alternativ proqramlardan
-

Sual: İşləmə proqramlarından hansı işləmə proqramına aiddir? (Çəki: 1)

- ☒ problem proqramkar
- ☐ təmin edici proqramlar

- ☐ standart proqramlar
- ☐ məntiqi proqramlar
- ☐ alternativ proqramlar

Sual: İşləmə proqramlarına bunlardan hansı aiddir? (Çəki: 1)

- ☒ Səzləmə vasitələri
- ☐ Yoxlama vasitələri
- ☐ Təhlil vasitələri
- ☐ Proqnozlaşdırma vasitələri
- ☐ Kommutativ vasitələr

Sual: Tətbiqi Proqram Paketi dedikdə bunlardan hansı nəzərdə tutulur (Çəki: 1)

- ☒ Müəyyən istifadəsi üçün nəzərdə tutulan proqramlar
- ☐ Konkret istifadəçiyə aid olmayan proqramlar
- ☐ Diskret proqramlar
- ☐ Analitik proqramlar
- ☐ Kəsilməz proqramlar

Sual: TPP hansı məsələlər üçün nəzərdə tutulur (Çəki: 1)

- ☒ Elmi –texniki məsələlər
- ☐ Sadə məsələlər
- ☐ Mürəkkəb məsələlər
- ☐ Kombinəlaşdırılmış məsələlər
- ☐ Qeyri xətti məsələlər

Sual: TPP hansı məsələnin həlli üçün nəzərdə tutulur: (Çəki: 1)

- ☒ Mühəndis məsələləri
- ☐ Hüquqi məsələləri
- ☐ Kadr məsələləri
- ☐ Məntiqi məsələlərin
- ☐ Tipik məsələlərin

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: TPP hansı məsələlərin həlli üçün nəzərdə tutulmuşdur. (Çəki: 1)

- ☒ İqtisadi məsələlər
- ☐ Bioloji məsələlər

- ☐ İctimai məsələlərin
 - ☐ Xətti məsələlərin
 - ☐ Məntiqi məsələlər
-

Sual: Linqvistik təminat nədir: (Çəki: 1)

- ☒ İnformasiya sistemində istifadə edilən elmi-texniki terminlər
 - ☐ İnformasiya sistemində istifadə edilməyən elmi terminlər
 - ☐ İnformasiya sistemində istifadə edilməyən texniki terminlər
 - ☐ Lüzumsuz elmi terminlər
 - ☐ Lüzumsuz texniki terminlər
-

Sual: AİS-nin linqvistik təminatına aid dil vasitələri neçə qrupa bölünür (Çəki: 1)

- ☒ 2
 - ☐ 7
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: AİS- nin linqvistik təminatının birinci qrupuna bunlardan hansı daxildir. (Çəki: 1)

- ☒ Sistemin layihələşdirilməsinin ənənəvi dil vasitələri
 - ☐ PL-alqoritmik dili
 - ☐ Beyzik alqoritmik dili
 - ☐ Paskal alqoritmik dili
 - ☐ Fortron alqoritmik dili
-

Sual: AİS- Linqvistik təminatının ikinci qrupuna bunlardan hansı aiddir (Çəki: 1)

- ☒ İnformasiya dilləri
 - ☐ Riyazi dillər
 - ☐ Alqoritmlər
 - ☐ Blok-sxemlər
 - ☐ Maşın dili
-

Sual: AİS-n Linqvistik təminatının birinci qrupuna bunlardan hansı daxildir: (Çəki: 1)

- ☒ Blok-sxem dili
 - ☐ İnformasiya dilləri
 - ☐ İnformasiya axtarış dili
 - ☐ Məlumat baza dilləri
 - ☐ Verilənlər bazası dilləri
-

Sual: Tətbiqi linqvistika bunlardan hansı ilə məşquldur: (Çəki: 1)

- ☒ Sənədləri lazımi dilə çevirir
- ☐ Sənədləri bir daşıyıcıdan digər daşıyıcıya çevirir
- ☐ Sənədləri kodlaşdırılır

- ☐ Sənədləri identifikasiya edir
 - ☐ Sənədləri modifikasiya edir
-

Sual: Unifikasiya nə deməkdir: (Çəki: 1)

- ☒ Uyğunlaşma
 - ☐ modifikasiya
 - ☐ Adaptasiya
 - ☐ İterasiya
 - ☐ kommunikasiya
-

Sual: Bunlardan hansı uyğunlaşmadır: (Çəki: 1)

- ☒ Unifikasiya
 - ☐ relyasiya
 - ☐ Kommunikasiya
 - ☐ Modifikasiya
 - ☐ İterasiya
-

Sual: İnformasiya dili neçə qrupa bölünür: (Çəki: 1)

- ☒ 2
 - ☐ 6
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
-

Sual: Mövqeli informasiya dili nə zaman istifadə edilir: (Çəki: 1)

- ☒ Göstəricinin identifikasiyası zamanı
 - ☐ MB-nin identifikasiyası zamanı
 - ☐ Rekvizitin identifikasiyası zamanı
 - ☐ Əlamət rekvizitin identifikasiyası zamanı
 - ☐ Əsas rekvizitin identifikasiyası zamanı
-

Sual: Məzmunla informasiya dili nəyə görə təsnifləşdirmə aparır: (Çəki: 1)

- ☒ Göstəriciləri onların mənasına görə təsnifləşdirir
 - ☐ MB- mənasına görə təsnifləşdirir
 - ☐ VB-nin mənasına görə təsnifləşdirir
 - ☐ Rekviziti mənasına görə təsnifləşdirir
 - ☐ Xəbəri mənasına görə təsnifatlaşdırır
-

BÖLMƏ: 1301

Ad	1301
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	

Sual: Məlumat bazası dilləri nə vaxt istifadə olunur: (Çəki: 1)

- ☒ MB layihələşdirilərkən;
 - ☐ Fərdi layihələşdirmə zamanı
 - ☐ Tipik layihələşdirmə zamanı
 - ☐ Texnoloqiyanın layihələşdirilməsi zamanı
 - ☐ Şəbəkə layihələşdirilməsi zamanı
-

Sual: Hüquqi təminat nədir? (Çəki: 1)

- ☒ AİS yaradılması prosesini reqlamentləşdirən
 - ☐ Texnoloji prosesi reqlamentləşdirən
 - ☐ proqramlaşdırmanı reqlamentləşdirən
 - ☐ Əməliyyatları reqlamentləşdirən
 - ☐ Əməliyyat sistemini reqlamentləşdirən
-

Sual: Hüquqi təminat hansı təminat alt sistemlə qarşılıqlı əlaqədardır (Çəki: 1)

- ☒ Təşkilati təminat
 - ☐ Riyazi təminat
 - ☐ proqram təminatı
 - ☐ Erqonomik təminat
 - ☐ Linqvistik təminat
-

Sual: Hüquqi təminat hansı təminat alt sistemlə qarşılıqlı əlaqədardır. (Çəki: 1)

- ☒ İnformasiya təminatı
 - ☐ Texnoloji təminat
 - ☐ Erqonomik təminat
 - ☐ Proqram təminatı
 - ☐ Riyazi-proqram təminatı
-

Sual: Hüququqi təminat hansı təminat alt sistemləri ilə qarşılıqlı əlaqədardır (Çəki: 1)

- ☒ Texniki təminat
 - ☐ Riyazi və informasiya təminat
 - ☐ Proqram və təşkilati təminat
 - ☐ Texnoloji təminat
 - ☐ Erqonomik təminat
-

Sual: AİS-ləri təşkil fəaliyyətinin reqlamentləşdirən neçə akt var: (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 6
-

Sual: Hüquqi təminatə aid olan sənədlər necə qrupa bölünür: (Çəki: 1)

- ☒ 4
 - ☐ 6
 - ☐ 5
 - ☐ 7
 - ☐ 8
-

Sual: Bunlardan hansı hüquqi təminatə aid sənəd deyildir (Çəki: 1)

- ☒ Texnoloqiyanın yaradılması qaydaları
 - ☐ AİS yaradılması qaydaları
 - ☐ AİS-n işçilərinin hüquqi statusa
 - ☐ AİS-n informasiya prosesləri
-

Sual: Erqonomik təminatın obyektı nədir: (Çəki: 1)

- ☒ İnsan
 - ☐ Texnika
 - ☐ Avadanlıq
 - ☐ Texnoloqiya
 - ☐ MB
-

Sual: Kod nədir (Çəki: 1)

- ☒ Kod siqnallar sistemidir
 - ☐ Kod coxluqlar sistemidir
 - ☐ Kod idarə edici sistemdir
 - ☐ Kod idarə olunan sistemdir
 - ☐ Kod əlaqələr sistemidir.
-

Sual: Kodun növü var (Çəki: 1)

- ☒ 3
 - ☐ 6
 - ☐ 5
 - ☐ 4
 - ☐ 7
-

Sual: Kodlaşdırmanın necə sistemi var. (Çəki: 1)

- ☒ 5
 - ☐ 9
 - ☐ 8
 - ☐ 7
 - ☐ 6
-

BÖLMƏ: 1302

Ad

1302

Suallardan

12

Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı kodlaşdırma sistemi deyildir. (Çəki: 1)

- ☒ Pərakəndə
- ☐ Sıralı (Ardıcıl)
- ☐ Mövqeli
- ☐ Təkrarlama
- ☐ Qarışıq (kombinəlaşdırılmış)

Sual: Bunlardan hansı sıralı kodlaşdırma sistemidir (Çəki: 1)

- ☒ Ardıcıl nömrələmə tətbiq edilir
- ☐ Mövqeyinə qərə nömrələmə tətbiq edilir
- ☐ Ehtiyat nömrələr buraxılır
- ☐ Tətbiq nömrələrdən istifadə edilir
- ☐ İki kodlaşdırma sistemindən istifadə edilir

Sual: Bunlardan hansı mövqeli kodlaşdırma sistemidir (Çəki: 1)

- ☒ Hər bir mövqeyə uyğun şifr verilir
- ☐ Sıralı nömrələmə aparılır
- ☐ Ardıcıl nömrələmə aparılır
- ☐ Təbii nömrələrdən istifadə edilir
- ☐ Şahmat şəkilli nömrələmə aparılır

Sual: Bunlardan hansı təkrarlama kodu sistemidir (Çəki: 1)

- ☒ Təbii nömrələrdən istifadə edilir
- ☐ Sıralı nömrələmə aparılır
- ☐ Ardıcıl nömrə aparılır
- ☐ Şahmat şəkilli nömrələmə aparılır
- ☐ Kortəbii nömrələmə aparılır

Sual: Bunlardan hansı kombinəlaşdırılmış kodlaşdırma sistemi necə qurulur (Çəki: 1)

- ☒ Soraqlı və mövqeli kodlaşdırmadan istifadə edilir
- ☐ Şahmat şəkill kodlaşdırmadan istifadə edilir
- ☐ Seriyalı kodlaşdırma sistemindən istifadə edilir
- ☐ Təkrarlama kodu sistemindən istifadə edikir.
- ☐ Mövqeli kodlaşdırma sistemindən istifadə edilir

Sual: Kombinəlaşdırmış kodlaşdırma sistem necə qurulur. (Çəki: 1)

- ☒ Təkrarlama və mövqeli kodlaşdırma sistemindən istifadə etməklə
- ☐ Təkrarlama kodu sistemindən istifadə etməklə

- ☐ Şahmat şəkilli kodlaşdırma sistemindən istifadə etməklə
 - ☐ Sıralı koddan istifadə etməklə
 - ☐ Serial koddan istifadə etməklə
-

Sual: Kod qarşısında qoyulan tələb (Çəki: 1)

- ☒ Kod minimal mərtəbəli olmalıdır
 - ☐ Kod maksimal mərtəbəli olmalıdır
 - ☐ Kod müəkkəb olmalıdır
 - ☐ Kod çox mərtəbəli olmalıdır
 - ☐ Kod böyük olmalıdır.
-

Sual: Kodlaşdırma qarşısında qoyulan tələb (Çəki: 1)

- ☒ Kod asan başa düşülməlidir
 - ☐ Kod müəkkəb yazıya malik olmalıdır
 - ☐ Kod maksimal mərtəbəli olmalıdır
 - ☐ Kodun məzmunu məlum olmalıdır
 - ☐ Kod oçyekti xarakterizə etməməlidir
-

Sual: Bunlardan hansı dekodlaşdırma prosesdir (Çəki: 1)

- ☒ İnformasiya maşın informasiya daşıyıcısında qeyd ediləndə
 - ☐ İnformasiya ötürüldükdə
 - ☐ İnformasiya işlənildikdə
 - ☐ İnformasiya qəbul edildikdə
 - ☐ İnformasiya müqaisə edildikdə
-

Sual: Bunlardan hansı dekodlaşdırma prosesidir (Çəki: 1)

- ☒ İnformasiya maşın yaddaşında qeyd edildikdə
 - ☐ İnformasiya axtarıldıqda
 - ☐ İnformasiya müqaisə edildikdə
 - ☐ İnformasiya ötürüldükdə
 - ☐ İnformasiya işlənildikdə
-

Sual: Bunlardan hansı məntiq əməliyyatıdır (Çəki: 1)

- ☒ İnformasiya müqaisə edilsə
 - ☐ İnformasiya işlənildikdə
 - ☐ İnformasiya qəbul edildikdə
 - ☐ İnformasiya qeyd edildikdə
 - ☐ İnformasiya ötürüldükdə
-

Sual: Bunlardan hansı məntiq əməliyyatıdır (Çəki: 1)

- ☒ İnformasiya axtarışı
- ☐ İnformasiya qeydiyyatı
- ☐ İnformasiya qəbulu
- ☐ İnformasiya ötürülməsi

BÖLMƏ: 1303

Ad	1303
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Bunlardan hansı məntiq əməliyyatıdır (Çəki: 1)

- ☒ Sənədlərin qruplaşması
- ☐ Sənədlərin qəbulu
- ☐ Sənədlərin qeydiyyatı
- ☐ Sənəd axımı
- ☐ Sənədin korrektirovkası

Sual: Bunlardan hansı məntiq əməliyyatıdır (Çəki: 1)

- ☒ Sənədlərin çeşidlənməsi
- ☐ Sənədlərin ötürülməsi
- ☐ Sənədlərin düzqünlüyünün yoxlanması
- ☐ Sənədləri hərəkəti
- ☐ Bütün cavablar düz deyil

Sual: Bunlardan hansı məntiq əməliyyatı deyildir (Çəki: 1)

- ☒ Sənədlərin qəbulu
- ☐ Sənədlərin qruplaşdırılması
- ☐ Sənədlərin çeşidlənməsi
- ☐ Sənədlərin müqaisəsi
- ☐ Bütün cavablar düz deyil

Sual: İstehsal texniki hazırlığı hansı işləri əhatə edir (Çəki: 1)

- ☒ Alətin layihələşdirilməsini
- ☐ Binanın layihələşdirilməsini
- ☐ Tikililərin layihələşdirilməsini
- ☐ Sexlərin layihələşdirilməsini
- ☐ Bölmələrin layihələşdirilməsini

Sual: İstehsal texniki hazırlığı hansı işləri əhatə edir (Çəki: 1)

- ☒ Dəzqahın layihələşdirilməsi
- ☐ Sexin layihələşdirilməsi
- ☐ Texniki-iqtisadi planlaşdırmanın layihələşdirilməsini
- ☐ Bölmənin layihələşdirilməsini

☐ İqtisadcinin iş yerinin layihələşdirməsi.

Sual: İstehsalın texniki hazırlığı hansı işləri əhatə edir. (Çəki: 1)

- ☒ Məmulatın layihələşdirilməsi
 - ☐ İqtisadi məsələlərin layihələşdirilməsini
 - ☐ Statistik məsələlərin layihələşdirilməsi
 - ☐ Proqnozlaşdırmanın layihələndirməsi
 - ☐ Tələbatın layihələşdirməsi
-

Sual: İstehsalın texniki hazırlığının əsas məqsədi (Çəki: 1)

- ☒ Yeni məhsulun hazırlanması
 - ☐ Məhsulun satışa buraxılması
 - ☐ Məhsulun ambarda saxlanması
 - ☐ Məhsulun rəfəsinin yoxlanması
 - ☐ Məhsulun barter üsulu
-

Sual: İstehsalın texniki hazırlığının əsas məqsədi: (Çəki: 1)

- ☒ Əmək və maliyyə məsrəflərinin minimumlaşdırması
 - ☐ Maksimum əmək sərfi
 - ☐ Maksimum vaxt sərfi
 - ☐ Əmək məhsuldarlığının aşağı salınması
 - ☐ Əmək məsrəfinin eyni tədildə saxlanması
-

Sual: İstehsalın texniki hazırlığında həll edilən məsələlər necə qrupa bölünür (Çəki: 1)

- ☒ 3
 - ☐ 6
 - ☐ 5
 - ☐ 4
 - ☐ 7
-

Sual: Bunlardan hansı istehsalın texniki hazırlığı alt sistemində həll edilən məsələdir. (Çəki: 1)

- ☒ Mühəndis-texniki məsələlər
 - ☐ Tikintiyə aid məsələlər
 - ☐ Ticarətə aid məsələlər
 - ☐ Statistik məsələlər
 - ☐ Proqnozlaşdırma məsələləri
-

Sual: Bunlardan hansı istehsalın texniki hazırlığı alt sistemində həll edilən məsələdir (Çəki: 1)

- ☒ Elmi tədqiqat işlərinin avtomatlaşdırılması
- ☐ Proqnozlaşdırma məsələsi
- ☐ Araşdırma məsələsi
- ☐ Axtarış məsələsi

☐ Təhlilə aid məsələ

Sual: Bunlardan hansı istehsalın texniki hazırlığı alt sistemində həll edilmir (Çəki: 1)

- ☒ Sənaye maliyyə planı məsələsi
 - ☐ Elmi məsələsi
 - ☐ tədqiqat məsələsi
 - ☐ Elmi-tədqiqat məsələsi
 - ☐ Mühəndis-texniki məsələlər
-

BÖLMƏ: 1401

Ad	1401
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keyfiyyətin idarə edilməsinin iqtisadi vasitəsi hansıdır (Çəki: 1)

- ☒ Mənfəət
 - ☐ Diferensiallıq
 - ☐ Monotonluq
 - ☐ Renta
 - ☐ Dəyər
-

Sual: Keyfiyyətin idarə edilməsinin iqtisadi vasitəsi hansıdır (Çəki: 1)

- ☒ Qiymət
 - ☐ Maya dəyəri
 - ☐ Dəyər
 - ☐ Rentabellik
 - ☐ Mübadilə
-

Sual: Keyfiyyətin idarə edilməsinin iqtisad vasitəsi hansıdır (Çəki: 1)

- ☒ Kredit
 - ☐ Suda
 - ☐ Kapital qoyuluşu
 - ☐ İnvenstisiya
 - ☐ Maya dəyəri kalkulyasiyası
-

Sual: Bunlardan hansı keyfiyyət göstəricisidir: (Çəki: 1)

- ☒ Texnoloji göstəricilər
- ☐ Operativ göstəricilər
- ☐ Alqoritmik göstəricilər
- ☐ Xəbərlər nomenklaturası

☐ Məlumat nomenklaturası

Sual: Keyfiyyətin idarə edilməsi ilə hansı şöbə məşğuldur: (Çəki: 1)

- ☒ Keyfiyyətin idarə edilməsi şöbəsi
 - ☐ Planlaşdırma şöbəsi
 - ☐ Maliyyə şöbəsi
 - ☐ Kredit şöbəsi
 - ☐ Təchizat şöbəsi
-

Sual: Keyfiyyətin idarə edilməsi ilə hansı şöbə məşğul olur. (Çəki: 1)

- ☒ Standartlaşma şöbəsi
 - ☐ Patend şöbəsi
 - ☐ Kapital qoyuluşu şöbəsi
 - ☐ Satış şöbəsi
 - ☐ Kommersiya şöbəsi
-

Sual: Keyfiyyətin idarə edilməsi ilə hansı şöbə məşğul olur (Çəki: 1)

- ☒ baş texnoloq şöbəsi
 - ☐ Realizasiya şöbəsi
 - ☐ Satış şöbəsi
 - ☐ Təchizat şöbəsi
 - ☐ Kommersiya şöbəsi
-

Sual: Keyfiyyətin idarə edilməsi ilə hansı şöbə məşğuldur (Çəki: 1)

- ☒ Əmək və ə/h şöbəsi
 - ☐ Statistika şöbəsi
 - ☐ Təminat şöbəsi
 - ☐ Kommersiya şöbəsi
 - ☐ Qiymət şöbəsi
-

Sual: Sutkalıq məhsul buraxılışı həcmində zay məhsulun xüsusi cəkisi necə hesablanır (Çəki: 1)

$$Z_{\text{um}}^{\text{gun}} = \frac{D_j}{P_a} \cdot 100$$
 ☒

$$Z_{\text{um}}^{\text{gun}} = \frac{P_a \cdot S}{D_j} \cdot 50$$
 ☐

$$Z_{\text{um}}^{\text{gun}} = \frac{P_a \cdot S}{D_j} \cdot 60$$
 ☐

$$Z_{\text{um}}^{\text{gun}} = \frac{P_n \cdot K}{D_j} \cdot 70$$
 ☐

$$Z_{\text{um}}^{\text{gun}} = \frac{P_n \cdot K}{D_{..}} \cdot 40$$
 ☐

Sual: Ayın əvvəlində bəzi zay edilən məhsulun faizi necə hesablanır . (Çəki: 1)

$$Z_{um}^{ay} = \frac{D_a}{P_a} \cdot 100 \quad \bullet$$

$$Z_{um}^{ay} = \frac{P_a \cdot S}{D_a} \cdot 90 \quad \circ$$

$$Z_{um}^{ay} = \frac{P_k}{D_a \cdot S} \cdot 50 \quad \circ$$

$$Z_{um}^{ay} = \frac{P_a \cdot k}{D_a \cdot S} \cdot 50 \quad \circ$$

$$Z_{um}^{ay} = D_a \cdot S \cdot 30 \quad \circ$$

Sual: İşçilərin əməyinin keyfiyyətinin ucotu necə hesablanır: (Çəki: 1)

$$K_{ie} = 1 - \sum_{i=1}^n a_i q_i + \sum_{j=1}^m P_j \quad \bullet$$

$$K_{ie} = 1 - \sum_{i=1}^n a_i q_i \quad \circ$$

$$K_{ie} = \sum_{i=1}^n a_i q_i \quad \circ$$

$$K_{ie} = 1 + \sum_{j=1}^1 P_j \quad \circ$$

$$K_{ie} = \sum_{j=1}^m P_j \quad \circ$$

Sual: Şöbələrin və kollektivlərin işçilərinin əməyinin keyfiyyət uçotu necə hesablanır? (Çəki: 1)

$$K_{ek} = 1 - \sum_{i=1}^N Q_i \cdot N \quad \bullet$$

$$K_{ek} = \sum_{i=1}^N Q_i \cdot N - 1 \quad \circ$$

$$K_{ek} = 1 + Q_i \cdot N \quad \circ$$

$$K_{ek} = 1 - Q_i \cdot N \quad \text{○}$$

$$K_{ek} = 1 \pm Q_i \cdot N \quad \text{○}$$

BÖLMƏ: 1402

Ad	1402
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: AIS- də həll edilən məsələlərin necə faizi müasibat UÇO tunun payına düşür (Çəki: 1)

- ☒ 3
- ☐ 5
- ☐ 10%
- ☐ 100%
- ☐ 98%

Sual: Uçot necə hissədən ibarətdir: (Çəki: 1)

- ☒ 3
- ☐ 5
- ☐ 4
- ☐ 6
- ☐ 7

Sual: Müasibat uçotu alt sisteminin əsas məqsədi nədir: (Çəki: 1)

- ☒ uçot informasiyasının operativliyini yüksəldir
- ☐ texniki səviyyəni yüksəldir
- ☐ texnoloji əməliyyatları yüksəldir.
- ☐ Məhsuldarlığı yüksəldir
- ☐ Keyfiyyəti yüksəldir.

Sual: Müasibat uçotu alt sisteminin əsas vəzifəsi nədən ibarətdir: (Çəki: 1)

- ☒ Uçot informasiyasının gerçəkliyini artırır;
- ☐ Uçot informasiyasının unifikasiya edilməsini artırır
- ☐ Uçot informasiyasının modifikasiyasının artırır
- ☐ Uçot informasiyasının modifikasiyasının artırır
- ☐ Uçot informasiyasının avtomatlaşdırılmasını artırır

Sual: Bunlardan hansı ucot məsələsinin üç səviyyəsindən biridir. (Çəki: 1)

- ☒ Məsələlər kompleksi
 - ☐ İnformasiya kompleksi
 - ☐ Xəbərlər kompleksi
 - ☐ Göstəricidə kompleksi
 - ☐ Massiv
-

Sual: Ucot məsələsinin necə səviyyəsi var: (Çəki: 1)

- ☒ 3
 - ☐ 4
 - ☐ 7
 - ☐ 6
 - ☐ 5
-

Sual: Müasibat ucotu alt sistemində neçə məsələ həll edilir: (Çəki: 1)

- ☒ 53
 - ☐ 57
 - ☐ 60
 - ☐ 90
 - ☐ 75
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi əsas vasitələrinin payına düşür (Çəki: 1)

- ☒ 5
 - ☐ 7
 - ☐ 9
 - ☐ 8
 - ☐ 6
-

Sual: Müasibat ucotu alt sistemində həll edilən 53 məsələdən neçəsi materialların uçotunun payına düşür (Çəki: 1)

- ☒ 6
 - ☐ 9
 - ☐ 10
 - ☐ 7
 - ☐ 8
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən necəsi əmək və əmək haqqının payına düşür. (Çəki: 1)

- ☒ 13
 - ☐ 17
 - ☐ 19
 - ☐ 21
 - ☐ 20
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi istehsal xərcləri ucotunun payına düşür. (Çəki: 1)

- ☒ 6
☐ 9
☐ 8
☐ 10
☐ 11
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi hazır məhsulun ucotunun payına düşür. (Çəki: 1)

- ☒ 7
☐ 10
☐ 13
☐ 16
☐ 19
-

BÖLMƏ: 1403

Ad	1403
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☐
Suallar təqdim etmək	1 %

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi maliyyə maliyyə hesablaşmaları uçotunun payına düşür. (Çəki: 1)

- ☒ 10
☐ 11
☐ 12
☐ 13
☐ 14
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi icmal uçotu və hesabat tərtibinə aiddir. (Çəki: 1)

- ☒ ≈70
☐ ≈75
☐ ≈80
☐ ≈90
☐ ≈100
-

Sual: Müasibat uçotu alt sistemində həll edilən 53 məsələdən neçəsi icmal uçotu və hesabat tərtibinə aiddir. (Çəki: 1)

- ☒ 2

- ☐ 4
 - ☐ 6
 - ☐ 8
 - ☐ 10
-

Sual: Kadrların idarə edilməsi alt sistemi hansı uçot məsələsini həll edir. (Çəki: 1)

- ☒ Operativ uçot məsələlərini
 - ☐ Maya dəyəri hesablamalar
 - ☐ Maya dəyəri kalkulyasiyası hesablamaları
 - ☐ Dəyər göstəricilərinin hesablanması
 - ☐ Realizasiyanın uçotunun hesablanması
-

Sual: Bunlardan hansı "Kadr adlı tətbiqi proqram paketinə aiddir. (Çəki: 1)

- ☒ Kadrların hərəkətinin uçotu və təhlili
 - ☐ İnformasiyanın hərəkətinin uçotu
 - ☐ İqtisadi informasiyanın hərəkətinin uçotu
 - ☐ Əsas vəsaitləri hərəkətinin uçotu
 - ☐ Realizasiyanın uçotu
-

Sual: "Kadr" adlı tətbiqi proqram paketinə bunlardan hansı daxildir. (Çəki: 1)

- ☒ İşlərin tərkibinin təhlili
 - ☐ Şöbəsinin tərkib təhlili
 - ☐ Sexin tərkibi təhlili
 - ☐ bölmənin tərkib təhlili
 - ☐ Sahənin tərkib təhlili
-

Sual: "Kadr adlı TPP bunlardan hansı aiddir (Çəki: 1)

- ☒ İş vaxtı fondundan istifadənin uçotu:
 - ☐ Əsas fondlarından istifadənin uçotu
 - ☐ Dövrüyyə fondlarından istifadə uçotu
 - ☐ Fondlardan istifadənin uçotu
 - ☐ Nizamnamə fondundan istifadənin uçotu.
-

Sual: Bu göstərilənlərdən hansı "Kadr" TPP-nə aiddir (Çəki: 1)

- ☒ Təhlil və proqramlaşdırma:
 - ☐ Uçot
 - ☐ Qeydiyyat
 - ☐ Operativ uçot
 - ☐ Kalkulyasiya
-

Sual: Bunlardan hansı "Kadr" TPP-yə daxildir (Çəki: 1)

- ☒ Əmək intizamının ictimai qaydanı pozanların uçot təhlili
- ☐ İşçilərin işdən çıxma vaxtı
- ☐ İşçilərin işə getmə vaxtı

- ☐ Vaxtından əvvəl getmə
- ☐ Xəstəliklə əlaqədar işdə olmamaq

Sual: Bunlardan hansı “kadr” TPP-yə aiddir. (Çəki: 1)

- ☒ Mütəxəssizlərin və rəhbər işçilərin təkrar attestasiya edilməsinin uçuotu
- ☐ Texniki işçilərin attestasiyası
- ☐ Operatorların attestasiyası
- ☐ Katibələrin attestasiyası
- ☐ Müafizəçilərin attestasiyası

Sual: AIS bunlardan hansını yerinə yetirir (Çəki: 1)

- ☒ İşçi kollektivlərin fəaliyyətinin ciddi təşkili
- ☐ Proqramların ciddi təşkili
- ☐ AET proqramlarının ciddi təşkili
- ☐ İş yerinin ciddi təşkili
- ☐ Sistemin ciddi təşkili

Sual: AIS bunlardan hansını yerinə yetirir (Çəki: 1)

- ☒ İnsan və maşın amillərinin əlaqələndirilməsi
- ☐ İnformasiyaların əlaqələndirilməsi
- ☐ İqtisad informasiyaların əlaqələndirilməsi
- ☐ Massivlərin əlaqələndirilməsi
- ☐ MB-nin əlaqələndirilməsi

BÖLMƏ: 1501

Ad	1501
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: MAİS necə fəaliyyət göstərməlidir (Çəki: 1)

- ☒ Dayanaqlı və səmərəli
- ☐ Təşkilat və tətbiqi
- ☐ Operativ və leqal
- ☐ Funksiyaların min yerinə yetirilməsi
- ☐ Dolaylı səmərəliliyin əldə edilməsi

Sual: MAİS təşkilati təminat alt sistemə bunlardan hansı daxildir: (Çəki: 1)

- ☒ İdarə etmə sisteminin texniki iqtisadio təhlili
- ☐ İdarə etmə sisteminin nəzəri əsasları
- ☐ İdarə etmə sisteminin proqnozlaşdırılması

- ☐ İdarə etmə sisteminin keyfiyyəti
 - ☐ İdarə etmə sisteminin integrasiyası
-

Sual: Bunlardan hansı mais təşkilatı təminat alt sisteminə daxildir: (Çəki: 1)

- ☒ Müəssisə təşkilatı idarə edilməsinin avtomatlaşdırılması məsələlərinin seçilməsi
 - ☐ Müəssisə v seçilməsi
 - ☐ Müəssisə daxili əlaqələrinin seçilməsi
 - ☐ Müəssisədən kənar əlaqələrin seçilməsi
 - ☐ Müəssisə daxili əlaqələrinin seçilməsi
-

